



Qurucusu:
Adil Minbaşayev

Gündəlik hüquq qəzeti

Qəzet 1990-cı ilin
iyulundan çıxır

№ 70 (5902) 10 iyul 2021-ci il

Qiyməti 30 qəpik

DİN-də Kollegiya icası keçirildi



Bax:səh-2



Əziz oxular, "Ədalət" qəzeti
nin növbəti nömrəsini şənən
alacaqsınız.

- RUSİYA DAĞILIR, CƏNABLAR, RUSİYA DAĞILIR
- HƏ, HƏ, GET AĞLA !

("26-lar" filmindən)

İndi həqiqətən Rusiya dağılır, başı dərddə. Ölkənin şərqində
məşə yanğıları, qərbində və cənubunda isə daşqınlar. Demək
olar ki, Krim və Soçi şəhəri suyun içindədir. Şükürələr olsun ki,
ölüm-itim azdır. Amma Qara dəniz sahilərindəki istirahət mə
kanları dağılıb. Qara dəniz də hirsənləb, yaxşı dəniz neyəsin,
bağında gəh NATO, gəh Rusiya hərbi təlimlər keçir, dənizi de
şik-deşik ediblər, o da partlayıb bütün zir-zibili vurub sahilə.

Bir az Ural babat idi, indi orda da çaylar daşış, kəndləri yuyub
aparırlar.

Yaxşı bir ağrı deyən lazımdı. Onlar bize Qarabağ sülhməramlılar
göndərib, bəlkə biz də onlara ağrı deyən nənələr göndərek?

ERMƏNİLƏR SARSAQLAYIR, YOXSA ATAN KAZAKLARDI?..

Sülhməramlıların qorunması altında olan erməni silahlı
birləşmələri Ağdam rayonunun Əlağlı kəndini elə Ağdam
rayonunun Fərrux dağı yüksəkliyindən sülhməramlıların
müşayiəti altında atəş tutublar.

Məlum olduğu kimi, 1 hərbçimiz yaralanıb. Eləcə də Er
mənistan ordusu Tovuzun sərhəd kəndini atəş tutub, Al
lahı şükür ki, ölüm-itim yoxdur.

Cəfər Cabbarlı "1905-ci il" əsərində necə yazır:
- Atan kazaklardı!

ADINI YAZMAQ
İSTƏMƏDİYİM
BİR DOSTUN
MÜRACİƏTİNDƏN



Allah, məni qoyun
elə, qoyunları Kəlbə
cər dağlarına buraxı
lar, amma məni doğul
duğum Kəlbəcərə bu
raxmırlar.

Narahat olma, qoy
əvvəl olıqarxların qo
yunları getsin, Kəlbəcə
ri abira salsın. Sonra biz
gedərik.

ÖLMƏDİK BU GÜNÜ DƏ GÖRDÜK

Əfqanistanda, Pakistanda və digər müsəlman ölkələ
rində məscidləri partladanda çəşib qalırdım. Müsəlman
necə ola bilər ki, Allahın evini partlatınsın və ya yandırsın.

Heç demə belə bir namərdiliyi öz ölkəmizdə də edə bi
lərmişik. Fuad və Şahbaz Nəbiyev qardaşları Sabirabadın
bir kəndində iki məscidi yandırıblar. Hər ikisi cinayət
məsuliyyətinə colb olunub və yəqin ki, haqlı da cəzalarını
alacaqlar. Yəqin ki, ən böyük cəza onlara Allah tərəfindən
veriləcək.

AZƏRBAYCANDA YÜKSƏK TEXNOLOGİYALAR NAZİRİ VAR

Savadsız adam olduğuma
görə, yüksək texnologiyalardan bir o qədər da başım
çıxmaz. Amma bilirom ki, çox vacib məsələdi və bu
nazirliyin üzərinə çox böyük işlər düşür.



Amma Bakıdan 120-150
km. aralanandan sonra Azə
rbaycan radiolarına qulaq asmaq
bir probleme çevirilir. Hansı kanala çevirirsən, farsca danışırlar.
Məsələn, nə bilim "İncə İran, sedaye Tehran" və sair və ilaxır.
Məsələn, İsmayıllı Bakıdan 160 km. aralıdadı, özü də üzü şimala.
İran sərhədindən də təxminən bir 400 km. aralıdadı. Nəcə
olur ki, İran radiosunun tezlikləri həmin bölgədə kef edir!

Yüksək Texnologiyalar Nazirliyi bu suala aydınlıq getirə bil
lərmi? Qötəzə də nazir qoyublar, yəqin orda nazir maaşını alan
da var. Adını bilmirəm, növbəti nömrədə tapıb yazaram ki, na
zirin maaşını kim alır.

RUSLARIN DƏDƏSİ DƏLİ PETRO DA DİRİLİB GƏLSƏ...

Bax: səh.3



Azərbaycan Respubli
kasının müdafiə nazirinin
maasını general-polkov
nik Zakir Həsənov alır.

Aqil Abbas
aqilabbas@rambler.ru

PƏNAH XANIN YARATDIĞI AZAD İQTİSADI ZONA



Cox təəssüf ki, biz hələ Pənah xanı yaxşı tədqiq etməmişik. Sifirdan Şimali Azə
rbaycanda ən güclü bir xanlığın təməlini qoyan və sonra az qala bütün Şimali Azə
rbaycanda söz sahibinə çevrilən bu şəxs haqqında yalnız ötəri olaraq bədii əsərlərdə
və bir də "Qarabağnamə"lərdə müşyən məlumatlar oxuyuruq.

İndi qarşidan Şuşa şəhərinin salınmasının 270 illiyi gəlir. Bununla bağlı Möhtə
rəm Prezident İlham Əliyevin müvafiq sərəncam və göstərişləri var.

Bax: səh.2

GÜNLÜK LƏTİFƏSİ

Fazıl Mustafa maşının həyətdə
saxlaysı. Ön şüşəsinə də belə bir ya
zılı vərəq yapışdırır:

- Maşının benzin bakı boşdur,
maqnitolası yoxdur, matoru da
"stuk" eleyib işləmir.

Səhər gəlib görür ki, maşının tə
kərələri yoxdu və şüşəyə başqa yazılı
vərəq yapışdırılırlar:

- Ta belə maşına təkərlər
nəyə lazımdır ki?



İlham Əliyev Dövlət Agentliyinə 6,2 milyon manat ayırdı



Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət bütçəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.1.14-cü yarimbəndində göstərilmiş məbleğin 6,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

DİN-də Kollegiya icası keçirildi

İyulun 9-da Daxili İşlər Nazirliyində 2021-ci ilin birinci yarısında cinayetkarlıqla mübarizə, asayışın qorunması və tehlükəsizliyin təminini sahəsində fealiyyətin nəticələri və qarşıda duran vəzifelərə həsr olunmuş videokonfrans formataında Kollegiya icası keçirilib.

Nazirlikdən Adalet.az-a verilən məlumatə görə, icası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayet Eyvazov bu ilin birinci yarısının növbəti uğurlu hesabat dövrlərində olduğunu, daxili işlər orqanları və Daxili Qoşunların cinayetkarlıqla mübarizə, ictimai asayışın qorunması, xüsusi karantin rejiminə nəzarətin həyata keçirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində gündəlik vəzifələrin öhdəsində layiqincə geldiyini, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə və işğaldan azad edilmiş ərazilərdə tehlükəsizliyi etibarlı təmin etdiyini vurğulayıb.

Ötən 6 ayda daxili işlər və prokurorluq orqanları üzrə 14.058 cinayətin qeydə alındığını, açılmasının isə xeyli yaxşılaşdığını qeyd edib.

Nazir cənab Prezidentin sərəncamları ilə polisin və Daxili Qoşunların peşə bayramları ərəfəsində də 26 əməkdaşın və 12 hərbi qulluqçunun dövlət mükafatlarına layiq görüldüyü, rəhbər vəzifəli 4 əməkdaşa ali xüsusi rütbə verildiyini, həmçinin Vətən mühəribəsində döyüş tapşırıqlarını yerinə yetirən 1690 hərbi qulluqçunun dövlət təltiflərinə, o cümlədən 4 nəfərə "Vətən mühəribəsi qəhrəmanı" adının verildiğini, habelə xidmətdə fərqlənmiş yüzlərlə əməkdaşın və hərbi qulluqçunun mükafatlardırıldığını bildirib.

General-polkovnik V. Eyvazov bütün bunlarla bərabər, fealiyyətdə nöqsan və çatışmazlıqların mövcudluğunu, onların ətraflı müzakirə edilib əlavə təşkilati tədbirlər müəyyən edilməklə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Sonda general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarına göstərdiyi ali diqqətə, fealiyyətinə verdiyi böyük dəyərə və etimadına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirib və əmin edib ki, respublikada ictimai asayışın mühafizəsi, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində vəzfələr bundan sonra da layiqincə və tam yerinə yetiriləcəkdir.

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov cənablarına

Cənab nazir!

Sizi və sizin şəxsinizdə Xarici İşlər Nazirliyinin bütün kollektivi Azərbaycan Diplomatik Korpusunun bütün əməkdaşlarını peşə bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinə cəsaqlığı və işinizdə uğurlar diləyirik!

Cənab nazir!

Azərbaycan diplomatiyası ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dünya diplomasiyası tarixinə yeni səhifələr əlavə edir. Ulu öndərimizin əsasını qoymuş uğurlu xarici siyasetimizin davamı olaraq ölkə başçısının həyata keçirdiyi siyasi kurs araq öz bəhrəsini verir. Belə ki, sizin rəhbərliyiniz altında çalışan diplomatlarınız ölkə həddulardan xaricdə Azərbaycan həqiqətlərinin tanıdlılığında, təbliğində böyük işlər görürənlər. 44 günlük Böyük Vətən Müharibənizdə Azərbaycan əsgəri ilə yanaşı, Ali Baş Komandanımızın qarşıya qoymuş vəzifələri diplomatlarımız da uğurla gerçəkləşdirildilər. Həm səngərdə, həm də siyasi müstəvidə Azərbaycan öz haqqını, hüququnu, sərhədlerin bütövlüyünü bərpa etdi.

Bu gün ölkəmizin siyasi kursunun birmənalı şəkildə uğurlara qoşulması təbii ki, Azərbaycan Prezidentinin uzaqgörən, çevik və qətiyyətli siyasetinin nəticəsidir. Deməli, qazanılan uğurlar göstərir ki, diplomatlarımız da ölkə prezidentinin qarşıya qoymuş vəzifələri gerçəkləşdirməkdə əzmkar, həm də çevikdilər.

Ona görə də bütün dünya bizim uğrunda 30 ilə yaxın mübarizə apardığımız, işgal altında olan torpaqlarımızın azad edilməsini alqışladı. Həmçinin erməni vandallarının talan etdikləri ərazilərimizi, dinc sakinlərin bombalandığı Gəncə və Bərdədəki gerçəklilikləri görmələri həmin uğurlu xarici siyasetin daha bir göstəricisidir. Yəni diplomatlar gerçəklilikləri öz gözləri ilə real şəkildə görür və qiymətləndirirlər. Deməli, bu da onu göstərir ki, hal-hazırda Azərbaycanın Xarici İşlər Nazirliyi öz işini uğurlu istiqamətdə qurub ve davam etdirir.

Cənab nazir!

Sizin və nazirliyin əməkdaşlarının gördüyü bütün müsbət işlər və uğurlar hər birimizi sevindirir. Biz də elə həmin o sevinc hissi ilə Sizin peşə bayramınızı ürəkdən təbrik edirik.

Hörmətlə, millət vəkili
Aqil Abbas və
"Ədalət" qəzetinin kollektivi

Kiyevdən qəti mövqe

Rusiya sahillərində Baltık dənizi ilə Almaniya gedən Şimal Axını-2 qaz kəməri təmamlanmayıcaq.

Bu açıqlama ilə Ukrayna Baş naziri Denis Şimqal çıxış edib. "Şimal Axını-2 layihəsinin tamamlanacağı ilə bağlı iddialar səsləndirilir. Fikrimə, bu cür iddialar üçün heç bir əsas yoxdur. Bu, qeyri-iqtisadi bir layihədir. Təbii ki, Ukrayna zərər görəcək, chunki qaz tranzit həcmi əhəmiyyətli dərəcədə azalacaq, lakin təhlükəsizlik üçün Rusyanın Avropada artan nüfuzu barədə daha geniş danışmalıyıq. Çox şey AB-dəki tərəfdəşlərimizdən asılıdır", - Şimqal qeyd edib.

MEHRİBAN

Aqil Abbas

PƏNAH XANIN YARATDIĞI AZAD İQTİSADI ZONA

Cox təəssüf ki, biz hələ Pənah xanı yaxşı tədqiq etməmişik. Sifirdan Şimali Azərbaycanda ən güclü bir xanlığın təməlini qoyan və sonra az qala bütün Şimali Azərbaycanda söz sahibinə çevrilən bu şəxs haqqında yalnız ötəri olaraq bədii əsərlərdə və bir də "Qarabağnamə"lərdə müəyyən məlumatlar oxuyuruq.

İndi qarşidan Şuşa şəhərinin salınmasının 270 illiyi gəlir. Bunu la bağlı Möhtərəm Prezident İlham Əliyevin müvafiq sərəncam və göstərişləri var.

2017-ci ildə Qarabağ xanlığının yaranmasının 270 ili tamam olsa da ölkədə hər hansı bir tədbirlərin və ya elmi konfransların keçirildiyinin şahidi olmadıq. Hərçənd ki o vaxt bu barədə nəinki bir neçə yazı yazdım, hətta Parlamentdə də çıxış etdim.

Biz Qarabağın 270 illiini keçirməsək də, ermənilər Xankəndinin Stepanakert adlandırılmasının 95 illiini təntəntə ilə qeyd etdilər, xarici ölkələrdən də 3-4 "KamAz" nümayəndə yığıb gətirdilər.

Nə isə, bunlar keçib. Dünən dünəndə qaldı, biz sabaha baxmahyiq, amma dünənki kimi baxmamalıyıq. İndi Qarabağ azad olub, daha gözəl günlər irəlidədi.

Mən tamamilə başqa bir məsələyə toxunmaq istəyirəm.

Möhtərəm Prezident Ələtdə azad iqtisadi zonanın təməlini qoysu. Bu azad iqtisadi zonanın Azərbaycan iqtisadiyyatının inkişafında necə böyük bir rol oynayacaqı barədə həm Möhtərəm Prezidentin çıxışında ətraflı qeyd edilib, həm də mütəxəssislərin çıxışlarında açıq-aydın göstərilib, təkrar etmək istəmirəm.

Amma mən sizə tarixdən bir örnək götərmək istəyirəm.

Ağdam həqiqətən Dünyanın Ən Varlı Şəhəri idi. Bunun kökündə bilirsınız nə dayanırdı? Pənah xan hakimiyətini qurdugan sonra ilk fərمانlarından biri, indiki dillə desək, Ağdamda azad iqtisadi zona yaratması oldu.

Niyə məhz Ağdamda? Bu barədə də dəfələrlə yazmışam, olsun təkrar, təkrar biliyin anasıdır. Ağdam şəhəri Qarabağ xanlığının düz mərkəzində yerləşir. Deyirlər bütün yollar Romaya gedir, əsliində bütün yollar Romaya getmir, amma Qarabağın bütün yolları Ağdamdan keçir. Ağdamdan Bərdəyə 48 km., Ağcabədiyə 48 km., Füzuliye 48 km., Şuşaya 37, Xankəndinə 25, Tərtərə 30, Ağdərəyə 32, Kəlbəcərə 80, Laçınə 73, Yevləğə 70, Beyləqanə bir yol 80, arası 65, Horadızə 70 və sair və ilaxır. Yəni Ağdam Qarabağın düz mərkəzində yerləşir, ona görə də Pənah xan orani seçilir.

Və Xan "azad iqtisadi zona" ni necə yaratdı? Fərmanda göstərdi ki, bu şəhərdə heç bir ticarət obyektiindən, heç bir sənətkardan (dəmirçə, dərzi, misqər, dulusçu və sair və ilaxır) vergi tutulmayaçaq. Bu şəhərə kim, indiki dillə desək, investisiya qoysa ona torpaq veriləcək və ondan da vergi tutulmayaçaq. Bu şəhərə mal gətirib, mal aparan tacirlərdən də vergi tutulmayaçaq. Bu barədə Türkiyə və İran məxəzərinə söykənərək "Batmanqılınc" romanında da yazmışam.

Və beləliklə, Qarabağda nə qədər fərasətli və imkanlı adamlar vardi, hamısı üz tutdu Ağdamda. Həm şəhər sürətlə inkişaf etdi, həm də ticarət və sənətkarlıq inkişaf etdi. Və beləliklə, Ağdam Dünyanın Ən Varlı Şəhərinə çevrildi. Təkcə birə faktı qeyd edim ki, Ağdamın məşhur bazarında və onun ətrafində 100-dən çox dəmirçi dükəni vardi. Şəhərdə 200-dən çox dərzixana vardi ki, patlar tikidirmək üçün gərək növbəyə dayanaydin. 100-dən çox profilaktoriya vardi. Ən yaxşı maşın ustaları ağdamlılar sayılardı və indi də elədi...

... Bir dəfə dostum Mehman Cəvadogluunun "06"ını babat vurub əzmışdım. Göndərdim Ağdam - qardaşma ki, bunu təmir elətdir. Üstündən iyirmi gün keçmiş qardaşım zəng elədi ki, maşın hazırlı, gəlin aparın. Mehmanla getdik Ağdamə.

Profilaktoriyada yağın içində eyni rəngdə, yəni ağ, beş "06" dayanmışdı. Mehmana dedilər ki, get maşını götüür. Mehman öz maşını təzə maşınların içindən seçə bilmədi. Elə bil indicə zavoddan buraxılmışdı. Nə isə...

... Bütün Qarabağ, nəinki Qarabağ, Ermənistandan da alış-veriş üçün Ağdamə üz tuturdular. Şənbə-bazar elə bir tənlük olurdu ki, ağdamlılar özləri həmin gündə bazara çıxmazdilar. Ətraf rayonlar da öz məhsullarını satmaq üçün Ağdamə gətirirdi.

Rəşad Məcidin atası Müseyib dayı Ağcabədidə Rayponun sədri idi. Həmisi Ağcabədidən ticarətin zəifliyindən gileyənlərdi və deyirdi:

- Rəhmətliyin uşağı qəndi, çayı, arağı da gedib Ağdamdan alırlar, özü də Ağcabədidən baha qiyomat. Elə bil Ağcabədidə qənd, çay, araq tapılmır.

Mən Pənah xanın Ağdamı necə dirçəltməsi barədə qisaca da olsa yazdım.

Və niyə yazdım? İndi görün Ələt azad iqtisadi zonası Azərbaycana hansı təhfələr verəcək.

Və sonda. Möhtərəm Prezident İlham Əliyev Ağdamda 100 minlik qeyri-adı bir şəhər tikir. İnsallah, tezliklə yenə Ağdam Dünyanın Ən Varlı Şəhərinə çevriləcək və yenə Qarabağın paytaxtı olacaq.



ƏDALƏT •

10 iyul 2021-ci il

Deməli, Vətən Müharibəsində 3 minə yaxın şəhid vermişik və 5-6 minmi, dəqiq rəqəm yoxdu, qazımız var. Həm şəhidlər, həm də qazilər Cənab Prezidentin sərəncamı ilə müxtəlif or- den və medallarla təltif olunublar və yəqin ki, bu təltiflər davam edəcək.



ONLAR MEDAL ÜÇÜN VURUŞMAYIBLAR

Məsələ nədir? Tez-tez orden və medal ala bilməyən qazilər Müdafie Nazirliyinin qarşısında piket keçirirlər, mitinq təşkil edirlər və haqlarını tələb edirlər.

Ən qəribəsi budur ki, mühərabəyə gedəndə bu gənclərin heç biri orden və medal haqqında fikirləşməyiblər. Onlar yalnız torpaqlarımızın azad olunması ilə bağlı canlarını fəda ediblər.

Onlar arxada Vətəndir, arxada ana-bacılırlarımızdır deyib döyüşə atıllılar.

Şəhid olan şəhid olub, qazi olan da qazi. Və onlar heç vaxt hər hansı bir orden və medal verilməsi haqqında, yuxarıda qeyd etdiyim kimi, fikirləşməyiblər.

Bəs, bu gün nə olur, niyə onlar etiraz səslərini ucaldırlar? Yenə deyirəm, orden və medal

xatırına yox, diqqətsizliyə görə. Kimse heç cəbhə xəttinin harda olduğunu bilməyə-bilməyə orden və medal alır, amma onlar qollarını, qıçalarını və üzəklərini qoyduğu Vətən torpağı uğruna mühərabəyə görə mükafatlaşdırılmayıblar.

Bu barədə yazım olacaq. Bu yazını niyə yazdım?

Elgin Əhmədov adlı bir döyüşçü var. Maştak-

ığ qəsəbəsindəki 1 nömrəli internat məktəbin məzunudur. Şuşaya qədər döyüşüb. Siz onu gərək ki, Hadrutda hansısa bir binanın divarına adını, familiyasını və məktəbinin adını yazdığına görə tanıyırsınız.

Bu gənc də mükafatlaşdırılmayıb. Təbii ki, küsür.

Aqil Abbas

ÇOBAN QARDAS

Əvvəllər, yəni inqilabdan əvvəl bir "Sovet kəndi" qəzeti vardi, mən də bir müddət o qəzətdə işləmişəm. Kənd əməkçilərinin fəaliyyətini işğalçıları, həm də maarifçi qəzet idid. Ölkənin tanınmış alımları, müttəxəssisləri əkin-biçinlə bağlı, heyvandarlıqla bağlı məqalələrlə çıxış edir, kəndlilərə çox vacib məsləhətlər verirdi.

Təkcə "Sovet kəndi" yox, "Kommunist", "Bakinskij raboçiy", "Azərbaycan gəncləri" qəzətləri, "Elm və həyat", "Kənd həyatı" jurnalları da kənd mövzusunu gündəmdə saxlayardı.

Qabaqcıl kənd təsərrüfatı işçiləri bu mətbü orqanları tərəfindən bütün Azərbaycana təqdim edildi, sevdirilərdi.

Onda bir televiziya kanalı vardi - Az.TV, həmin kanalda xüsusi proqramlar həsr edildi kənd mövzusuna. Sevdiricisi haldır ki, Az.TV-də bu ənənə hələ də davam edir. İctimai Televiziyada da bu barədə verilişlər var. Bəlkə başqa kanallarda da var, bu barədə dəqiq məlumatı yoxdur.

Amma ölkədəki heç bir qəzet və saytlarda kənd təsərrüfatı işğalçıları tərəfindən təqdim edildi, sevdirilərdi. Bərdə rayonunun Alpoud kəndindən maraqlı bir məktub alımısam. Bir çoban yazdı. Məktubu olduğu kimi dərc edirdəm.

YAZICI AQİL ABBASA QARABAĞDAN SALAMLAR

Yazıcı qardaş, biz sizinlə 25 il əvvəl Bərdədə tanış olmuşsun. Onda deputatlığı namizədiyiniz iżəli sürmüşdünüz. Mən başda olmaqla, bizim kənd də sənəsəs vermişəm.

Qardaş, indi gördüyüünüz kimi, qoyun otarram. Məni heç kim tanımır, san ki tanıyısan. Heç olmasa sən yaz. Yaz ki, mən bir çoban tanıyıram, 68 yaşı var, sadə və zəhmətkeş bir adamdı. 2017-ci ildən pensiyaaya çıxb və 4 ildir öz pensiyasını Heydər Əliyev Fonduna keçirir. Bu adam kasıbları əzən, vəzifələrindən istifadə edərək milyonlar qazanan məmurlara örnəkdir. Qoyun onu hamı tanısın ki, Qarabağda belə bir çoban var, amma ağılli çoban.

Bax, belə, yazıçı qardaş. Sizə öz şəklimi və bir neçə ödəniş qəbzini sübut üçün göndərirəm.

*Böyük hörmətlə:
Çoban Əvəz kişi,
Bərdə rayonu Alpoud kəndi,
Yevlax-Ağcabədi yolunun üstü*

ON İKİ İMAMA AĞLAYANDA, BİR DƏFƏ DƏ ELMAR VƏLİYEV ÜÇÜN AĞLAYIN



Əslində ifadə yerinə düşmür, çünkü biz belə deyirik: "On iki İmama ağlayanda, bir dəfə də Yezidə ağlayın". Yəni Elmar Veliyev Yezid deyil, təbii ki, İmam övladı da deyil. Ümumiyyətlə, ölkədə İmam övladlarını barmaqla sayımaq olar. Elmar Veliyev bir rayonun, bir şəhərin icra başçısı olub. Mənim də onunla salam-əleyküm olub, dostluq etməmişik, yoldaşlıq etmişik. Təkcə toyılarda və yaslar da deyil, müəyyən məclislərdə də bir süfrə araxasında oturmuşuq.

Məsələ nədir? Elmar Yevlaxda işləyəndə bu şəhər elə bil bataqlıqdaydı, zir-zibilin içindəydi. Amma qısa bir müddətdə bu şəhərdə o qədər abadlıq işləri aparıldı ki, Yevlax

lan qollarını çirmələdi, ondan əvvəl həmin şəhərin başçısı olmuş Eldar Əzizovun yolunu davam elətdirdi. Və Gəncə tamaamilə deyişdi. Susuz Gəncə çayına su götürdü, ətrafinı səliqəyə salındı. Gəncədəki küçə ticarətini yüksəldirdi. Özü də elə yüksəldirdi ki, həmin küçə ticarəti ilə məşğul olanlar ziyan çəkmədi.

Gəncədə elə bir park yaratdı ki, Avropanın bir hətta şəhid və qazilər üçün qəsəbələr salındı. Kür qırğındı bulvar yaradıldı. İnannırsınızsa, gedin baxın, görün Elmarın vaxtında nə işlər görülüb və sonra nə işlər görülüb?

Möhtərom Prezident Elmarın bu fəaliyyətini görüb onu Azərbaycanın ikinci böyük şəhəri və ilk paytaxtı Gəncəyə başçı təyin elədi. Bu cavan oğ-

arxayın olub məlum mitinqə silahsız gələn iki polkovnik də qətlə yetirdilər. Ona görə yazıram ki, Gəncə camaatına arxayın olub, onlar inanmazdır ki, gəncəlilər onlara əl qaldırı. Amma onlara əl qaldırınlardır gəncəlilər deyildilər.

Ən çox məni üzən odur ki, sosial şəbəkələrdə yenə də müəyyən qüvvələrin trolları Elmar Veliyevə qarşı nələrsə yazırlar.

Bir daha qeyd edirəm, Elmar Veliyevlə heç bir qohumluq və dostluq əlaqələrim yoxdu. Mənim dediklərimə inanmırımsa, zəng edin Gəncədən seçilən deputatlara və soruşun ki, Elmar Veliyev Gəncə üçün nə edib? İnannıram ki, nəsə naxoş bir söz deyələr.

RUSLARIN DƏDƏSİ DƏLİ PETRO DA DİRİLİB GƏLSƏ...

Dti ətimizdən, canı canımdan, dini dinimizdən olan general Rüstəm Muradovun rəhbərlik elədiyi Rusyanın "erməniməramlı" qüvvələri vurhavurla Qarabağda erməni "qaçqınları" üçün ev tikirlər: Kəlbəcərin, Ağdərənin, Şuşanın, Xocavəndin kəndlərində, eləcə də Xocalıda. Bu qədər erməni hardan tapıb yiğacaqlar ora, heç özləri də bilmir. Çünkü Ermənistən özündə artıq erməni tapılmır. Təkcə iyun ayında 60 min erməni ölkəni tərk edib.

Nə isə, tikin. Erməni tapmasanız özünüzüñküllerin ad-familiyasını dəyişib yerləşdirsiniz.

Qaçqınların geri qayıtmasi missiyanızda var. Amma təkcə ermənilərin yox, azərbaycanlıların da. Bəs, Kərkicahanda, Meşəlidə, Cəməllidə, Quşçularda, Malibəyliidə, Nərinçlərdə və sair və ilaxır kəndlərdə (hələ mən şəhərləri qoyuram kənara) ermənilərin dağıtdığı, məhv elədiyi evlərini bərpası ilə niyə məşğul olmurlar? Əgər sən sülhməramlısanca hər iki tərəfə eyni gözlə baxmalısan. Amma

baxıraq ki, dəniz piratları kimi sən azərbaycanlıları görən gözünü qara lentle bağlamışan.

Sən onda sülhməramlı olarsan ki, azərbaycanlı qaçqınların da ev-eşiklərini bərpa edəsən və geri qayıtmalarına kömək edəsən.

Rüstəm Muradov, tikin. Erməniləri də İrəvandan və ya Rusiyadan yiğib gətirin töküñ Qarabağa, xeyri yoxdu. Lap urusların dədəsi, türklər demis, Dəli Petro dirilib gəlsə də Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul eləməsələr, biri də orda qalmayacaq.

ABŞ-dan TALİBANCIЛАRA HƏDİYYƏ



Beləliklə, ABŞ Əfqanistanda neçə trilyon dollar və nə qədər əsgər itirəndən sonra bu ölkəni tərk edir. Və maraqlıdır ki, hərbi texnikasını və silah-sursatını da talibançılara qoyub gedir.

Və talibançılara hansı gizli tapşırıqlar verdiyini isə hələ ki, Rusiya kimi bir dövlətin də xüsusi xidmət orqanları öyrənə bilmir.

Hazırda taliban ölkənin 70 faizində nəzarət edir. Və Əfqanistandan öz qoşununu çıxaran ABŞ indi də Türkiyəni bu bataqlığın içində atmaq istəyir.

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Nº 70 (2251) 10 iyul 2021-ci il

Bu gün ölkəmizin iqtisadi həyatında ən ənəmlı məsələlərdən biri regionların inkişaf etdirilməsidir. Ölkə Prezidentinin birmənali şəkildə iclasına nəzarət etdiyim "Regionların inkişafına Dair Dövlət Proqramı"na uyğun olaraq Azərbaycanın bütün bölgələrində uğurlu iqtisadi strategiya gerçəkləşdirilir.

Ölkənin ən ucqar kəndindən tutmuş ən böyük kənd təsərrüfatı rayonlarına qədər hər bir yerdə bu programın gerçəkləşdirilməsi üçün yerli proqramlar da işlənib hazırlanı-

olunmuşdur. İstər dənli bitkilərin, istər heyvandarlıq məhsullarının istehsalı, istər bostan-tərəvəz və bütövlükdə əkinçilik sahəsi rayonun əsas iqtisadi gücünün ifadesidir. Yəni, bu sahələrdə əldə olunan uğurlar özü birmənali şəkildə sübut edir ki, Masallı sakinləri rayonun bol məhsul istehsalında öz imkan və təcrübələrindən kifayət qədər yaranırlar.

Bu da hər bir sakininin bazar zənbiline, ailə büdcəsinə kifayət qədər müsbət təsir göstərir. Eyni zamanda kənd təsərrüfatı sahəsinin inkişaf



Azərbaycan Respublikasının
Medianın inkişafı Agentliyi



Həmçinin Talyış sıra dağlarının və bu dağlarda mövcud olan meşə sahələrinin, eləcə də kifayət qədər diqqətçəkən bulaqlarının olması Masallıda inkişafı, bu yeniliyə hemişə qapı açıqdır.

Ona görə də bu coğrafiyanın bir qədim insan məskəni olması kimi diqqət çekməsi də təbiidir. Əgər Masallıya üz tutan turistlərin, burada istirahətə gələn soydaşlarımızın sayına və onların maraq dairəsinə diqqət yetirsək, onda görərik ki, Masallı inzibati ərazi olaraq gəzməli, görməli yerdır.

Cənub bölgəmizin seçilən siması



nibdi. Təbii ki, regionların inkişafı bütövlükdə həm də respublikanın inkişafı deməkdir. Bu mənada Azərbaycanın cənub bölgəsindəki ən böyük iqtisadi rayonumuz olan Masallıda dövlət programının həyata keçirilməsi ilə bağlı aparıcılarımız müşahidələr göstərir ki, rayon icra hakimiyyəti başçısı öz komandası ilə birlikdə qarşıya qoyulmuş vəzifənin icrası üçün kifayət qədər böyük əzmkarlıq göstərir.

Bu gün Masallı rayonunda həyata keçirilən tikinti-quruculuq, abadlıq, həmçinin kənd təsərrüfatı və sənaye sahələrinin inkişaf etdirilməsi öz nəticələri ilə də sevindiricidir. Belə ki, rayonda cari ilin ilk ayının nəticələrinə diqqət yetirsek, görərik ki, əvvəlki illerlə müqayisədə kənd təsərrüfatı sahəsində xeyli uğurlar əldə olunubdur.

Azərbaycanın cənub bölgəsinin bugünkü iqtisadi uğurlarında özünəməxsus yeri olan

etdirilməsi insanın torpağa bağlılığını artırmaqla bahəm, həm də yeni iş yerlərinin yaranmasına, işsizliyin aradan qaldırılmasına da öz təsirini göstərir.

Əger rəqəmlərə diqqət yetirsek, öten illə müqayisədə bu il kənd təsərrüfatı məhsullarının istehsalında 12,3 faiz artıma nail olmuşdur. Bunun da həm məhsulun istehsalına, həm də onun satışına böyük təsiri olduğunu təbii ki, birmənalıdır. Yeri gəlmışkən, onu da xatırlaşaq ki, Masallıda iribuyuzlu mal-qaranın say artımında, eləcə də qoyn və keçilərin həm sayının, həm də məhsuldarlığının artmasında böyük irəliliyişlər əldə olunubdur.

Azərbaycanın cənub bölgəsinin bugünkü iqtisadi uğurlarında özünəməxsus yeri olan

Masallıda təkcə əkin-biçin, heyvandarlıq sahəsinin inkişaf etdirilməsi ön sıraya çıxarılmayıb.

Burada həm də sənayenin, mədəniyyətin, təhsilin, bütövlükdə sosial həyatın inkişafı da diqqət mərkəzində saxlanılır.

Ona görə də öten illə müqayisədə Masallıda tikintiyə yönəldilən investisiya xeyli artmış və nəticədə də hər kəsin diqqətini çəkən tikinti-quruculuq işləri həyata keçirilmişdir. Yeni sosial obyektlərin, bina və mənzillərin tikintisi Masallı şəhərinin ümumi mənzərəsində köklü dəyişikliklər edilib. İndi Masallı şəhərinə gələn hər kəs burada yeniliklərlə qarşılaşır. Baxmayaraq ki, dünyada, eləcə də Azərbaycanda Covid-19-un fəsadları danılmazdır. Yəni, insanların qapanması, kollektiv işləmə, məktəb, mədəniyyət sahələrindəki durğunluq daha çox isə onlayn şəkildə öz işini, öz vəzifəsini gerçəkləşdirmək halları üstünlük təşkil edibdir.

Belə bir şəraitdə də Masallıda yolların, küçələrin abadlaşdırılması, yenidən qurulması, səkilərin, işçiq direklərin və digər yenilənməyə ehtiyacı olan məsələlərin həlli planlı şəkildə, həm də ardıcılıqla reallaşdırılıbdır.

Əger illerin müqayisəsi prizmasından Masallıda həyata keçirilən Dövlət Proqrama diqqət yetirsek, onda görərik ki, bu gün rayonda

mövcud olan 24 sənaye müəssisəsinin hamısı qarşıya qoyulan vəzifənin, yeni məhsul istehsalının öhdəsindən uğurla gələ bilir. Elə buradaca xatırlatmaq yerine düşər ki, həmin 24 müəssisənin 19-u özəl sektorun payına düşür. 5 müəssisə isə dövlətin nəzarətindədir.

Bununla paralel olaraq fərdi sahibkarlar da sənaye məhsulları istehsalında fəal iştirak edirlər. Yerli xammallar hesabına Masallıda istehsal olunan sənaye məhsulları təkcə rayonun özündə deyil, həm də ölkənin müxtəlif guşələrində, o cümlədən də iri şəhərlərimizdə, eləcə də paytaxtda alıcıların ixtiyarına verilib.

Bu da həm məhsulun keyfiyyətini, həm də kəmiyyətinin nə qədər uğurlu olmasından xəber verir. Ümumiyyətlə, Masallıda yaşayan hər bir vətəndaşımız bu bölgənin ekologiyasına, coğrafiyasına uyğun olaraq daim işləmək, qurub-yaratmaq imkanına malikdir.

Çünki kifayət qədər münbit torpağı olan Masallıda bütün sahələrin inkişafına həm dövlət tərefindən, həm də təbii olaraq imkan yaradılıbdı. Rayonun coğrafiyası belədir ki, burada mineral mənbələr də kifayət qədərdir.

Bax, günümüzün reallığından çıxış edərək Masallıda qədim abidələr, tarixi yerlərə turist səfərlərinin təşkili rayonun iqtisadi gücünün artmasında, mədəni həyat səviyyəsinin dəyişməsində mütləq öz təsirini göstərə bilər.

Ən uzaq əsrlərdən bugünə qədər zamanla baş-باşa gelmiş abidələr, eləcə də Boradıgahda, Ərkivanda, Xırmandalı, Şəhriyar, Öncəqala, Hacitəpə, Tatyan, Ərəb, Qızılıağac və digər kəndlərdəki abidələrin hər biri tariximizin canlı şahidi olmaqla yanaşı, həm də onun yaşını göstərir.

Deməli, bu gün Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun və onun komandasının rayonda həyata keçirtdikləri quruculuq-abadlıq işləri, kənd təsərrüfatı, sənayenin inkişaf etdirilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin tələb və tapşırıqlarının vaxtında, həm də yüksək keyfiyyətlə reallaşdırılması deməkdir. Görülən işlərin mənzərəsi təkcə Masallının ümumi görünüşü deyil, həm də burada yaşayınların həyat səviyyəsinin günbəgün yüksəlməsindən xəber verir.

Əbülfət MƏDƏTOĞLU

AZƏRBAYCAN RESPUBLİKASININ
MEDİANIN İNKİŞAFI AGENTLİYİNİN MƏLİYYƏ YARDIMI İLƏ



ƏDALƏT •

10 iyul 2021-ci il

Bir çoxları düşünürlər ki, avtomobil idarə etmək çox asan bir məsələdir. Təbii ki, bu cür fikirləşənlərin öz arqumentləri və öz arşınları var. Öz arşınları ilə hər şeyə yanaşan adamlar bir də onda ayıllar ki, balaṁ, onların tutduqları yol bir o qədər də yaxşı deyilmiş. Bunu anlayana qədər həmin sürücülərin başına olmazın müsibətləri və faciələri gəlir.

Bəlkə də dünyada ən məsuliyyətli peşə sürücülük peşəsidir. Əgər həkimin, yaxud hakimin, prokurorun sehfində bir adam dünyasını deyişir-sə, başqa cür demiş olsaq, haqsız cəza alırsa, sürücünün yalnız addımından, qəza zamanı iki-üç və bəzən də daha çox insan dünyasını dəyişir, yaxud da ağır xəsarət alır.

Heç uzağa getməyək, bu yaxınlarda Hacıqabul-Horadız avtomobil yolunun Füzuli rayonunun Qayıdış qə-



zülmkardır ki, 1-2 şillə, təpiklə kifaya gözləyir. Ona görə də bir daha sürü-

Əsəblər tarıma çəkiləndə...

**Bir çox hallarda yollarda avtomobil idarə edən
çəp gələndə əlbəyaxa olurlar**

səbəsindən keçən hissəsində bir sürücünün səhlənkarlığı üzündən ağır faciə baş verib. Belə ki, Qayıdır qəsəbəsindən mərkəzi yola çıxmış istəyən sürücü yol hərəkəti qaydasını kobud surətdə pozaraq diqqətsizlik edib və qarşı tərəfə fikir verməyib. Hansı ki, həmin avtomobilin sürücüsü baş yola çıxarkən dayanmalı, sola və sağa baxıb, töhlükə olmadığını görəndən sonra mərkəzi yola çıxmış idi. Amma həmin sürücü birbaşa yola çıxıb, mərkəzi yolla gələn "Qazel" lə toqquşub və nəticədə "Qazel" aşib yoluñ eks istiqamətinə. Bu vaxtı da magistral yolla yüksək sürətlə hərəkət edən "Mersedes" markalı avtomobili idarə edən sürücü yoluñ ortasında aşib qalan avtomobile məhəl qoymayıb və onunla toqquşub.

Toqquşma nəticəsində iki nəfər dünyasını dəyişib, bir nəfər isə ağır xəsarət alıb. "Mersedes"dəki sənisişinlər də müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıb. "Qazel"ı idarə edən Hüseynov Asəf Habil oğlu mənim əmim nəvəsidir. Nişanlı idi, bu yaxınlarda toyu olma-lı idi. Amma Qayıdış qəsəbəsindən baş yola çıxan sürücünün və eləcə də "Mersedes"i idarə edənin səhlənkarlığı üzündən 20 yaşlı bir oğlan həlak oldu. Bilirsiz, bu ne deməkdir? Bu o deməkdir ki, sükan arxasında əyleşən hər bir sürücü bir an da olsun diqqətsizlik etməməlidir. Bu cür diqqətsizlik yol hərəkəti qaydasının pozulmasına və ağır faciənin baş vermesinə gətirib çıxarıcaktır.

Əgər bir sürücü həddindən çox əsəbidirsə, narahatlırsa və problem-ləri başından aşırısa, gərek o, sükan arxasında eyləşməsin. Sükan arxa-sında eyləşirə, dediyimiz o problemləri evdə qoyub çıxmaçı, unutma-li, tam diqqətli və məsuliyyətli olma-lıdır. Amma gəlin onunla razılaşaq ki, bu gün əksər sürücülər həddindən artıq aqressiv və əsəbidilər. Birinin sözü o birinin boğazından keçmir, kal armud kimi ilişiş, qalır onun bo-ğazında. Bir-birinə yol verməməyə görə Baki şəhərində, eləcə də res-publikanın avtomobil yollarında tez-tez dava-dalaş olur, hətta sürücülər bir-biri ilə vurusurlar da.

Bu hadisə ilə bağlı bir neçə məqamı və anı yada salmaq istəyirik. Təxminən 15-20 gün bundan avval Rə-

zülmektedir ki, 1-2 şıllə, təpiklə kifaya yətənməyib, sürücünü döyüb öldürüb. Mən buna manyaklıq deyərdim. Daha doğrusu, manyaklıq yox, qudurğanlıq. Harınlamış və yolunu azmış adamların var-dövlət və pul gözlərini o qədər örtüb ki, onlar insan öldürməyə toyuq başı kəsmək kimi baxırlar. Sonradan polis həmin cinayəti törətmış üç nəfərin üçünü də saxlayaraq istintaqa təhvil verib.

Başqa bir hadisə isə Bakı dairəvi yolunda olub. Burda da bir sürücü yol vermədiyinə görə, başqa bir avtomobili idarə edən sürücünü saxlayıb döymək istəyiblər. Sən demə, iki-üç sürücü bir sürücünü saxlatmaq üçün avtomobili ya qabaqdan, ya da arxadan sıxmağa başlayıb. İndicavardan tezyiqlərə məruz qalan sürücü daha cəld və çevik tərpənərək hadisə yerindən qaçmayı bacarıb və canını bu qudurmuş insanların əlindən qurtarıb. Yenə polis öz üzərinə düşən vəzifə borcunu şərəflə yerinə yetirib. Belə ki, kameralarda görüntülərə baxan təhqiqatçılar və müstəntiqlər çətinliklə de olsa, sürücünü axtarıb tapıb, onu döymek istəyən adamların şəxsiyyətini müəyyənləşdirməyə başlayıb və onları da məsuliviyətə cəlb edib.

Gördündüyü kimi, həddindən çox aqressiv və gərgin olan sürücü digər sürücünü "yola vermək" istəmədiyinə görə cəzalandırmağa çalışır. Elə bir gün, elə bir saat olmaz ki, hər hansı bir sürücü qəza vəziyyəti ilə üzləşməsin. Sadəcə olaraq, peşəkarlar və çevik tərəpənənlər bu vəziyyətdən çıxmışa nail olurlar. Amma bir balaca səriştəsi olmayan və eləcə də əsəblərini idarə etməyən sürücülər həmin anlarda çıxılmaz vəziyyət yaşayırlar; ya qəza törədirirlər, ya da sarıntılı anlar keçirirlər. Gəlin, onu da etiraf edək ki, bizim məmləkətimizdə sürücü mədəniyyəti heç də yüksək səviyyədə deyil. Bir sürücü görür ki, digəri çıxılmaz vəziyyətdədir, el dilində demis olsaq, "boğulur", bir dəqiqə ayağını qazdan çəkib ona yol vermək istəmir. Ay hörmətli sürücü, bu cür hadisə sənin də başına gələ bilər. Necə ki, o sürücü çıxılmaz vəziyyətdədir, sən də ondan betər ana düşə bilərsən.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki

Vaqif Əsədov son vaxtlar sürücülərin əsəb gərginliyi nəticəsində baş vermiş aqressiv hərəkətlərinə qarşı öz münasibətini bildirib. Cənab polkovnik bildirdi ki, son vaxtlar şəhərimizdə sürücünün digərləri tərəfindən döyülib öldürülməsi və başqa bir sürücünün döyülməsinə cəhd edilməsi bir yol polisi olaraq bizi çox narahat edir. Çünkü hər şey qol gücü hesabına deyil, qanunla tənzimlənməlidir. Əgor bir sürücü başqa bir sürücüyü yol vermişə və başqa yol hərəkəti qaydalarını pozursa, onun görüntülərini bizə göndərmək kifayet edir ki, hər şey dəqiq araşdırılsın və yol hərəkəti qaydasını pozan sürücü inzibati tənbəh olunaraq məsuliyyətə cəlb olunsun. Çox təəssüf ki, bizim bəzi aqressiv sürücülərimiz məsələni sivil qaydada deyil, qol gücü hesabına həll etməyə çalışır. Bu isə insan ölümü ilə nəticələnirsə, o sürücünü də, o adamı daha ağır cəza

gözləyir. Ona görə də bir daha sürücülər tövsiyəm budur ki, bu cür həllarda səbirli olsunlar, bir-birinə hörmətlə yanassınlar, aqressivlik göstərməsinlər. Əlbəttə, hər bir sürücünün hüquq və vəzifələri var və sürücü də ondan kənara çıxmamalıdır. Düşünməlidir ki, avtomobil yolunda imkandan, vəzifəsindən asılı olmayaraq hamı sürücüdür və eyni hüquqludur. Cox təəssüf ki, bəzi hallarda bunu unudanlar da olur. Nəticədə yuxarıda sadaladığımız ağır faciə baş verir.

Sürücülər avtomobili idarə etmək üçün sürücülük vəsiqəsini alanda, o cümlədən, psixoloji müayinədən də keçirlər. Amma bu məsələ cəmi bir dəfə, sürücülük vəsiqəsi alınanda həyata keçirilir. Əgər bu gün sürücülər psixoloji müayinədən və testdən keçsə, onların böyük əksəriyyəti o hüquqdan məhrum oluna bilər. İndi yaxşı, yol polisi humanistlik edib bu tədbirə əl atmir, bəs onda sizin insafınız və vicdanınız hardadı? Əgər bu tədbir gerçəkləşsə, sizi inandırırm ki, respublikada avtomobil idarə edənlərin çoxu sürücülük hüququndan məhrum oluna bilər.

Sözümüzün canı ondan ibarətdir ki, sükan arxasında öyləşən hər bir sürücü vəzifəsindən və imkanından asılı olmayaraq məsuliyyəti olmalı, yol hərəkəti qaydalarına əməl etməli, kimsə ona yol verməyənə, yaxud da əl-qol hərəkətləri ilə etiraz bildirənə homin adamlara qarşı şiddet göstərilməməlidir. Başqa sözle demiş olsaq, yol verməyən sürücünü qanunla cazallandırma metodları var.

Ən azından şəhərimizin bütün yollarında kamera quraşdırılıb. Eyni zamanda əksər sürücülərin avtomobilərində də kameralar var. Həmin kameralar vasitəsilə bütün görüntülər qeydə alınır. Əgər sürücü də ona qarşı belə bir qanun pozuntusu olubsa, həmin görüntünü aidiyatı quruma göndərib məsələni hüquqi və sivil formada həll edə bilər. Ən yaxşı yol isə sürücü mədəniyyətidir. Yəni sürücülərin bir-birinə hörmətlə yanaşması və yol verməsidir. Bu addımı atan hər bir sürücü bütün təhlükədən özünü siğortalamış olur.

Faiq QISMƏTOĞLU

Nicat Novruzoğlu

Şuramızın ictimaisi



Son vaxtalar bu söz birləşməsini hər addımbaşı tez-tez eşidirik - İctimai Şura. Əvvəl-əvvəl eşidəndə bu birləşmənin şura hissəsi mənə bir az qəribə gəlirdi. Qəribəlik də şuranın əvvəller hökumət sözü ilə birlikdə yazılmasından doğurdu. Deyirdim bu nədisə elə belə zad deyil. Çünkü şura hökumətinin özü elə belə zad olmayıb. O boyda sovet olub. O boyda sovet şura olubsa yəqin ki, bizim də şoramız, özü də ictimai şoramız elə belə zad olmaz. Düzünü deyim ki, yəqin sizlər də təsdiqləyərsiniz ki, şura sözü çox guppultulu səslənir. Elə bilirsən ki, söhbət nə isə bir zəhmlili, sanballı qurumdan gedir. Bu cümləmlə fikrim ictimai şuraların qurum olaraq zəif olmasına işarə vurmaq deyil. Əsala. Sadəcə, sözün ağırlığını bildirmək istəyirəm.

Bu ağırlıqda sözün yanına nə yazırsan yaz o da istər istəməz şuranın ağırlığından ağırlıq götürər. Məsələn, elə uzağa getməyək. Götürək Mətbuat Şurasını. Görün nə qədər guppultulu səslənir. Bir belə mətbuat təşkilatları var. Mətbuat Şurası kimi heç biri ölkəmizdə tanına bilməz. Mən deyərdim ki, məhz o sura sözü qurumun adının dillər əzbəri olmasında az rol oynamayıb.

Heç yadımdan çıxmaz. Bir dəfə kəndlərimizin birində bir dostumuzu adı bir kənd sakininə Mətbuat Şurasının hansısa bir departamentinin rəhbəri kimi təqdim etmişdim. Kəndçi qardaşım köynəyinin yaxasının düyməsini bağlayıb ona yenidən xoş gəlmisiniz dedi. Və bu dəfə onunla iki əlli görüşdü. Bu məqamda etiraf edim ki, sadə bir kəndçinin ona ikiəlli salam verməsinə səbəb "şura" sözü ilə bərabər "departament" sözünün də rolü az devildi.

İndi bu ictimai şura məsələsi yaman dəbə minib. Hər nazirlikdə, komitədə ictimai şuralar yaradılır. Bununla bağlı informasiyalar yayılır. Bu onu təbrik edir. O buna uğurlar arzulayır. Və istər- istəməz maraq səni götürür ki, bu nəmənə şeydi ki, belə təbliğatı gedir. Bu ictimai şura nə olan şeydi? Maraqlananda agah olur ki, "İctimai iştirakçı-hq haqqında" qanunumuzun tələblərinə uyğun olaraq bu ictimai şuralar yaradılır. Qanunuda dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qorarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakı nəzərdə tutulur. Həmin bu iştirak da ictimai şuralar tərəfindən həyata keçiriləcək. Öz aramızdı bu "vətəndaş cəmiyyəti institutları" sözü də yaman guppultulu səslənir haa.

O qanunun hesabıyla götürsək bu ictimai şuralar sözün həqiqi mənasında xeyli iş görməlidirlər. Bu işlərin siyahısını bura yazsam yer çatmaz. Odur ki, qisaca deyim ki, cəmiyyətlə dövlət qurumları arasında bir körpü olacaqlar. Mən başa düşdürüm qədərində cəmiyyətin üzləşdiyi problemlərin həllinin həyata keçirilməsinə nəzarət edəcəklər. Nə devim vallah. Allah işlərin avand eləsin.

Amma mənə bir şey qaranlıq qaldı. Bu ictimai şuraların üzvləri təmənnasız xidmət göstərəcəklər. Niyə? Çünkü qanunun 6.7.-ci bəndində göstərilir ki, ictimai şuradakı fəaliyyətinə görə üzvlərə əmək haqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir. Yəni könüllülük prinsipi ilə. Mən fikirləşirdim ki, onda bu ictimai şuralarda yer bol olar. Pulsuz yerdə kim işləyər ki? Amma maraqlandım və məlum oldu ki, nəinki yer boşdu hətta o yerlərə özünü dürtmək üçün gərək Azərbaycan variantı variyantlardan yaralanasan. Bəs bu pulsuz işlərdə işləyənlərin marağı nədi? Bax bu sualın cavabını kimdən alasan? Kimi yiğib soruşsan başlayacaq ki, vətən belə getdi, xalq elə getdi, dövlət və dövlətçilik maraqları da ki, öz yerində. Hələ səni borclu çıxardaçaqlar ki, sənin bu sualın çəşqinliq yaradır. Əslində bu düzdü. Mən çəş-baş qalmışam. İnsan qazancı olmadan bu boyda işin qulpundan niyə yapışsın ki?! Məncə burda bir kölgə var. Bax, o kölgənin altına işiq salmaq lazımdı. İşığı isə gərək elə ictimai şuraçılar özü salsın. Özləri desin ki, bizim bu işlərdə nə marağımız var. Cəsarət və etiraf.

Ucuz ötin şorbası olmaz deyib atalarımız. Pulsuz ətdən isə... Hər nə isə. Adınızı tutuzdurmuşuz. Gözləyək görək fəaliyyətiniz necə olacaq?!



Faiq QISMETOGLU,
faiqqismetoglu@box.az

Sehirlili çubuq

Yaxud

gözəgörünməz

Dünyada çox qəribə və qeyri-adi hadisələr olur. Və bu qəribə, qeyri-adi hadisələr həmişə adamları təcəccübəndirib. Hətta o qədər təecübəndirib ki, onlara baxanda həmin insanların gözü dörd olub. Bax, adamı belə şəylər, belə məqamlar nəinki təecübəndirir, həm də ağılnı başından çıxarır.

Bizim məmləkətimizdə də belə qəribə işlər çoxdur və hər gün biz onlara üzləşirik. Sanki kiminsə əlində bir sehirlili çubuq var və bu sehirlili çubuqla hər şeyin qiymətini ya qaldırır, ya da endirir. Ele bil yanıldım. Endirmir ey, ancaq qaldırır! Və bu sehirlili çubuq ele həmişə belə adamların əllərində olub. Qəribə olsa da, həmin adamlar bu sehirlili çubuqla bu xalqa, bu millətə, bu dövlətə bədalaq atmaqdan yorulmayıblar. İnanmırızsız, bir-bir yada salım, baxın görün düz deyirəm, ya yox?! Düz demirəmsə, qarşınızda boynum qıl丹an incədir. Götürün qılıncı, vurun boynumu! Amma boynumu vurmaşıdan qabaq bir görün nə yazırıam, nə deyirəm və ondan sonra bu qılıncı götürün...

Məsələn, mən deyirəm ki, bu gün bəzi vəzifə sahibləri deyəsən vicdanını itiriblər. Bəlkə də onlar hələ də o vicdanı axtarırlar.

Amma olmayan vicdanı tapmaq çox çətindir. Şəhid ailəsinən incidən, Qarabağ qazisinin haqqını özünə verməyən, imkansız, kasib adamları saatlarla, günlərlə qapısının ağızında saxlayan məmurlara nə ad vermək olar?! 44 günün qələbəsindən sonra düşündürdük ki, məmurlar bundan nəticə çıxaracaq, ədalətli olacaq, köhnə xasiyyətlərindən əl çəkəcəklər. Amma biz bunun əksini görürük.

Çoxlu sayıda insanların haqlı və haqsız olaraq əlliilik dərəcəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ləğv olunub.

On minlərlə insan indi öz haqqını tələb etmək üçün mücadilə aparır. Səsi eşidilən də var, eşi-

dilməyən də. Altı ay təqaüd almayan adam indi çıxılmaz vəziyyətdə qalıb. Axı bu adamlar vətən uğrunda canını qurban veriblər, əlini, ayağını, gözünü itiriblər. İndi əlini, ayağını, gözünü itirən o adamlar olmazın sürründürməciliyi ilə üzləşir, öz haqqını alana qədər cəhənnəmi gözü ilə görür. Məgər onlar qan tökmüşdülər ki, bu cür məsuliyyətsiz məmurların qarşısında cəbhədə çəkmədiyi çətinlikləri yaşasınlar?! Məgər onlar döyüşə gedəndə fikirləşirdilər ki, kimse onları incidəcək?! Əsla, bu bərədə onlar düşünməyiblər.

Hər bir icra başçısı, hər bir vəzifəli şəxs və eləcə də digər səlahiyyət sahibləri indi ona görə kresloda əyləşiblər ki, o şəhidlər torpaqlarımızı yağılardan azad etməklə milləti bələdan qurtarıblar. Əger onlar olmasayı, indi yekə-yekə danışan bəzi nazirlər, icra başçıları o kresloda əyləşə bilmezdilər. Üç minə yaxın şəhidimiz var. Çox yox, bir-ikisini göstərin görüm, o şəhidlərin hanisi nazir, nazir müavini, icra başçısı və digər vəzifəli şəxslərin övladlarıdır. Göstərə bilməzsiziniz, çünki üç minə yaxın şəhidin arasında bir yüksək vəzifəli məmuran övladı yoxdur. Bəs, belə isə, nə üçün bu məmurlar xalqa, millətə xidmət etmək əvəzinə insanların dərisini soyurlar.

Bu gün bazar-dükanda hər şeyin qiyməti az yox ey, 100 faiz cıvarında bəhalaşib. Hər gün, hər həftə bir də görürsən ki, ərzəq məhsullarının qiyməti qalxib. Məsələn, bir ay bundan əvvəl kiloqramı 1 manat 50 qəpiyə aldiğimiz qarabaşaqı indi 2 manata satırlar.

Bunlar hamısı inhisarçılığını, monopolianın nəticələridir. Əger inhisarçılıq olmasa, bu qədər sürətli qiymət artımı baş verməz. Hətta bu bərədə millət vəkili Əli Məsimov da Milli Məclisinin iclasında öz iradını bildirib. Qiymət sabit qalmaq əvəzinə, aşağı enmək əvəzinə, daha da yüksəlib.

Bir-iki gün bundan əvvəl xiyanın 1 kiloqramını 40, 50 qəpiyə almaq olurdu. İndi iki-üç gündür onun kiloqramını 1 manat 20 qəpiyənən aşağıya almaq mümkün deyil. Soruşsanız ki, niyə belə xiyan bahalaşıb? Satıcılar deyirlər ki, vallah, bizdən asılı deyil. Topdan-satış mərkəzində hər şey bahalaşıb, biz də onun üstünə 5-10 qəpiyə qoyub satırıq. Hansı ki, bəyənmədiyimiz Sovet dönməndə iyul, avqust aylarında xiyanın 1 kiloqramının qiyməti 15-20 qəpiyə olardı.

Eyni zamanda gilasın, gilanın, əriyin qiymətləri də kəllə-çarxa qalxıb. Ərik 4-5 manat, gilas 5 manat, gilanar isə 3 manat. Bu qiyməti bahalaşdırın görəsən kimlərdir? Qoy, deyim bilin. Onu bahalaşdırın bu dövlətin, bu xalqın düşməni olan qüvvələrdir. Qəsədən bu bahalaşmanı yaratmaqla insanlar arasında narazılığın baş qaldırmasına çalışırlar. Onların əlində sehirlili çubuq var və bu sehirlili çubuqla gözəgörünməz qüvvələr hər şeyin qiymətini günbəğün qaldırmaqdə davam edirlər. Səhv etmirməsə, İqtisadiyyat Nazirliyində sünə qiymət artımına qarşı mübarizə aparan bir idarə var.

Onların isə gözü deyəsən tutulub. Bu sünə qiymət artımının qarşısını almaq əvəzinə oturub yerlərində saymaqla məşğuldular.

Gərək ölkənin başçısı məsələyə qarışın ki, bundan sonra onlar hərəkətə gəlib sünə qiymət artımına qarşı mübarizə aparsınlar.

Mübarizə isə aparılmır. Hər gün, hər həftə həm ərzaq, həm sənaye, həm də bostan-tərəvəz məhsullarının qiyməti qalxmaqda davam edir. Sehirlili çubuqla gözəgörünməz qüvvələr ölkəni qatışdırır, sünə bahalıq yaradır və qaz vurub qazan doldururlar. Amma valı, belə getməyəcək. Bir gün o sehirlili çubuq da sinacaq, gözəgörünməz qüvvələr də yaxalanaçaq. Amma sadəcə olaraq bunun geci-tezi var...

BELƏ ADAM HEÇ MÜƏLLİMLİYƏ YARAMIR, NƏINKİ DİREKTORLUĞA



Jurnalist Elşad Məmmədli Baş Prokurorun yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin reisine sosial şəbəkədə bir müraciət ünvanlayıb.

Həmin müraciəti bizim sayt da paylaşıb. Müraciəti mən də oxudum.

Söhbət Göycəy Peşə liseyinin 1 iyunadək direktoru olmuş Qabil Zeynalovun nəinkin direktor, hətta

müəllim adına yaraşmayan hərəketindən gedir. Hələ bu şəxs Peşə liseyinə rəhbər vəzifəsinə gələnədək 3 sayılı məktəbin direktoru olub. Onun bütün başqa hərəketlərini qoyuram qıraqa, yalnız bir məsələ məni maraqlandırır. Məhlədə futbol oynayan uşaqları hədələyir, sonra da onların əlindən topu alıb biçaqla partladır, küçə söyleşəri ilə təhqir edir, özü də sərxiş vəziyyətdə.

Bu yəqin ki, onun birinci hərəkəti deyil. Belə bir şəxsi necə olub ki, böyük bir məktəbə, sonra da böyük bir liseyə direktor təyin ediblər. Onun rəhbərlik etdiyi təhsil ocaqlarındakı uşaqlar və gencələr ondan nə nümunə götürə bilərlər?

Görün təhsil naziri övladları-mızın tərbiyəsini kimə və kimlərə həvalə edir.

Dağlımış evlərin aqibəti: Ağdamda nələr olur?

44 günlük müharibədə Azərbaycan ordusunun qüdrati qarşısında aciz duruma düşən Ermənistan silahlı qüvvələri erməniliklərindən qalmadı. Əfv diləmək əvəzinə fəşsəsinə, qəddarcasına, insanlığa uyğun gəlməyən bir tərzdə dinc əhalinin kompakt yaşadığı ərazilərə mərmilər ataraq insan ölümürinə, dağıntıllara nail oldular. Ən pisidə odur ki, müharibə ilə əlaqəsi olmayan uşaqları, qocaları, xəstələri, qadınları hədəf almağı özlərinə məqsəd qoydular.

Adalət.az xəbər verir ki, Vətən Müharibəsi zamanı işgalçi Ermənistanın bombardmanı nəticəsində Ağdamda ümumiyyətdə 1560 məlki obyektə ziyan dəyişib.

Həmin dövrə ekspertlər bildirirdi ki, Ağdam rayonunun ərazisində hər gün demək olar ki, ən azı 350-yə yaxın mərmi düşündü. Müharibə zonasında olduğum üçün deyilənlərə şəxsən şəhidəm. Hətta bir gün Quzanlı bombardman edilərkən tosa-düf nəticəsində bir evin barısına sıçınmışdır. Həmin evin qonşuluğuna mərmi düşdü.

Mərmi düşən evin qonşuluğunda yaşayan, 45 ilə yaxın orta məktəbdə şagirdlər tarix fənnindən dərs deyən Elmira Məmmədova şans əsəri ölüm-dən və yaralanmaqdan qurtulmuşdu. Onunla səhəbəmizdə söylədi ki, qonşu evə mərmi düşəndə elə bildim göy qübbəsi qopub yerə düşdü. Qonşu evi darmadağın oldu. O dağıntıdan sonra Quzanlı tərk etmək məcburiyyətdə qaldım.

Dağlımış evlərin aqibəti necə olur?

Azərbaycanın Qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsi zamanı işgalçi Ermənistanın bombardmanı nəticəsində Ağdamda ümumiyyətdə 1560 məlki obyektə ziyan dəyişib. Rayonun ən böyük dağıntıları,



şəxsi evi kimi demək olar ki, darmadağın dağılıb, Qalib müəllimi hərçi olduğu üçün bildirmişdi ki, ermənilərin 152 mm-lik (OF-45) top mərmisi atması nəticəsində ev tamamilə yararsız hala salınmışdı. Bu tip dağılım mərmi lazımlı gələcək.

Ötən dövr ərzində 20 dağılım fərdi yaşayış evinin hər biri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında yenidən tikilib, 8 evin tikintisi davam edir.

Dağlımiş 5 qeyri-yaşayış obyekti inşası aparılır. 1000-ə yaxın tiki-linin təmir-bərpası yekunlaşır. Digərlərində isə işlər sürətlə davam edir.

Bu gün Ağdam rayonunun Xindistən kəndində tam bərpa edilən yeni və müasir evlər sahiblərinə təhvil verilir.

Kənd sakinləri Azərbaycan dövlətinin onlara göstərdiyi bu diqqət və qayğıdan xüsusi məmənunluqlarını bildiriblər.

Əntiqə Rəşid



ƏDALƏT •

10 iyul 2021-ci il

Türkiyə dünya
gücü olur:
təzyiqləri kimlər
artırır?



Dünyanın ən güclü
ölkələrinən olmaq
fürsətini 2023-cü il dənə
mini olaysız bir şəkil
də başa vurmaliyiq.
Bu baxımdan 2023-
cü il seçkiləri çox
əhəmiyyətli duruma
gəlib.

Digərləri bunun
fərqindədir və hazırlaşırlar.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Terror təşkilatlarından gizli embrinqolara qədər hər məsələdən istifadə edənlər müxalifətə də açıq şəkildə "qəbz" veriblər. Müxalifətin getdikcə artan kin və nifrət üslubu seçki ilə bağlı narahatlıqlarını ortaya qoyur. Müxalifət "əyləc" i buraxan yüksək maşını kimi aşağıya doğru gedir", - Ərdoğan qeyd edib.

**Bu böyüklikdə
asteroid Yerlə
toqquşsa...**

50-60 metr böyüklikdə asteroid Yer üçün təhlükəlidir. Belə asteroidlə toqquşma olacağı halda itki-lər qəçilməzdir.

Bu sözləri Rusiya Elmlər Akademiyası Fizika Institutunun Astrokosmik Mərkəzinin əməkdaşı Vyaçeslav Adveyev deyib.

Onun sözlərinə görə, alimlər 2018-ci il-də fərqli böyüklikdə asteroidlərin Yerə düşməsini simulyasiya ediblər:

"Onlar göstərdilər ki, itki-lər obyekti 50-60 metr böyükliyündə olan zaman başlayır. Bu böyüklikdə daşdan artıq qorxmaq lazımdır. Bu ölçüdə cismi atmosfer təbəqəsi "dayandırıcı" bilmir və düşəcəyi yerdən asılı olaraq partlayış dalğası, su-nami və s. ilə dağıntılarla gətirib çıxara bilər".

MEHRİBAN


Akif Nağı: "Rusyanın oraya sonradan götürdiyi qüvvənin sayesində şəxsi heyətin sayı 4000-ə çatıb"

Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyi 44 günlük Büyük Vətən müharibəsindən sonra imzalanan birgə bəyannamə nəticəsində Dağlıq Qarabağda Rus sülhməramlları yerləşdirildi. Bəyannaməyə görə, sülhməramlları ilkin mərhələdə 5 il Dağlıq Qarabağda faaliyyət göstərəcəklər.

Adalet.az saytı QAT-in sədri Akif Nağının Rusiya sülhməramllarının Qarabağdakı missiyası və mandatsız fəaliyyəti ilə bağlı fikirlərini öyrənib.

"Rusyanın regionda varlığı bizim üçün təhlükə və narahatlıq mənbəyidir" - deyə, Akif Nağı bildirib.

"Rusya sülhməramllarının regiona yerləşdirilməsi Azərbaycan, Türkiyə və Rusya arasındakı razılışma və kompromis əsasında mümkün oldu. Azərbaycan Kəlbəcər, Laçın, Şuşa, Zəngilan xəttində qədər öz torpaqlarını işğaldan azad etmək üçün Rusyanın neyträllığı-



na nail olmaq və məsələyə müda-xilə etməməsini istədi. Bunun da məqabilində Rusya regiona sülhməramllar adı altında hərbi qüvvələr yerləşdirmək şortunu qoydu və Azərbaycanla Türkiyə bu şortla razılaşdırıldı.

Sülhməramlların regionda yerləşdirilməsi 10 noyabr 2020-ci il birgə bəyannaməsinə görə, Rusiya sülhməramlları Azərbaycan və erməni silahlı qüvvələri arasında yerləşməlidir və tədricən erməni silahlı qüvvələri bölgədən çıxmaları və onların yerini Rusya sülhməramlları tutmalıdır. Razılışmanın mahiyyəti ilkin dövrdə bundan ibarət idi.

Ümumiyyətlə, Rusyanın regionda varlığı bizim üçün təhlükə və narahatlıq mənbəyidir. İlkin razılışmanın yerinə yetirilməməsi də əlavə təhlükələr yaradır. Yəni biz erməni silahlılarının regionda çıxmazı və onların rus sülhməramlları ilə əvəz olunmasını əyani şəkildə görmürük".

"Rusyanın oraya sonradan götürdiyi qüvvənin sayesində şəxsi heyətin sayı 4000-ə çatıb"

Daha sonra QAT-in sədri Rusiya sülhməramllarının missiyalarından kənar işlərlə məşğul olmasından danışıb.

"Konkret faktlarımız olmasa da, erməni silahlıları ilə rus sülhmə-

amlarının bir-birinə qarışması prosesi gedir. Bu, çox töhlükəli bir məsələdir. Rusiya sülhməramllarının missiyası yalnız təməs xəttində yerləşmək, silahlı qarşidurmanın qarşısını almaq idi. Amma ilk gündən rus sülhməramlları ərazi-nin idarə olunmasını tam əle götürdülər və missiyalarından konar işlərlə məşğul olmağa başladılar. Dağlıq Qarabağın hələ də bizim nəzarətimizdə olmayan bölgələrində öz mövqelərini möhkəmlətmək, özünü hardasa hakimiyyət strukturunu kimi fealiyyət göstərmə-yə başlayıblar və bugün də həmin siyaset davam edir.

Bu proseslərin içində ən töhlükəli məqam Laçın dəhlizli ilə bağlıdır. Laçın dəhlizli Rusiya sülhməramllarının nəzarətində olsa da, həm də görünür ki, orada erməni silahlıları da var. Bu da Azərbaycanın maraqlarına qətiyyən cavab vermir. Bu dəhliz vasitəsilə ilkin razılışmadan kənara çıxaraq həm Rusiya öz hərbi gücünü artırır, həm də erməni silahlıları gəlir. İlkin razılışmaya görə, Rusiya sülhməramllarının şəxsi heyəti 1960 nəfər olmalı idi. Amma xarici ekspertlərin hesablamalarına görə, Rusyanın oraya sonradan götürdiyi qüvvənin sayesində şəxsi heyətin sayı 4000-ə çatıb".

Yenə də qeyd etməliyəm ki, bu kompromis variantı kimi baş tutdu və bunun nəticəsi olaraq Azərbaycan torpaqlarının böyük hissəsinə işğaldan azad etdi. Bu, çox böyük bir nəticədir. Növbəti mərhələdə Rusyanın öz planları, Ermənistanın öz, Azərbaycanla Türkiyənin isə birlikdə öz planları var. Rusyanın planı regionda daha da möhkəmlənməkdir. Həminiz izleyirsiniz, erməni mətbuatında da dəfələrlə Rusyanın nəinki bundan sonra daha beş il, hətta ömürlük orada qalmasını planlaşdırıldığını yazırlar. Bu da ermənilərin istəyinə uyğundur. Ermənilər Rusyanın köməyi-lə öz mövcudluqlarını qoruyub saxlamaq isteyirlər. Təhlükəli məqam da bundan ibarətdir.

"Sülhməramllar terror aktalarının və qarşidurmaların qarşısını ala bilmir" - deyən Akif Nağı öz narahatlığını dile getirib.

"Azərbaycanın on mühüm vəzifəsi Rusyanın hərbi mövcudluğunu aradan qaldırmaqdır. Beş il gözləməyə ehtiyac yoxdur. Biz Qarabağ Azadlıq Teşkilatı olaraq bu mövqedən çıxış edirik ki, Azərbaycan Türkiye ilə birlikdə elə addımlar atmalıdır ki, beş ildən çox tez Rusiya qüvvələri regiondan çıxmılmalıdır. Çünkü Rusiya öz missiyasını yerinə yetirmir, missiyasından kənara çıxır, eyni zamanda regionda hərbi qarşidurmanın və terror aktalarının qarşısını ala bilmir. Əgər Azərbaycana qarşı terror aktları töredilirsə, müəyyən yerlərde minalar basdırılır və hərbçilərimiz, dinc əhalimiz həlak olursa, həmçinin, Laçın dəhlizində erməni silahlıları rahat hərəkət edirəsə, demək, Rusiya sülhməramlları öz missiyasını

yerinə yetiro bilmir. Mandat məsələsində isə hesab edirəm ki, Rusiya sülhməramllarının hansıa xarici töşkilatdan mandat alması Azerbaycanın maraqlarına cavab vermir və onların ömrünü orada daha da uzadır. Bildiyimə görə, Rusiya tərəfi iki dəfə Azərbaycana və Ermənistana sülhməramlların mandatlı statusu ilə bağlı sənəd təklif edib, amma nə Azərbaycan, nə de Ermənistən tərəfi bu təklifi qəbul etməyib. Yəni mandat məsəlesi ince məsələdir və Rusiya mandat alandan sonra imkanları daha da genişlənəcək".

Fəzail Ağamalı:
**"Sülhməramlların niyyəti
epizodik toqquşmalar
yaratmaq..."**

Rusya sülhməramllarının Qarabağdakı missiyası və mandatsız fəaliyyəti ilə bağlı Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı da fikirlərini bildirib.

- Fəzail bəy, Rusya sülhməramllarının missiyası, bugünə qədər gördükleri işlə və onların mandatsız fəaliyyəti ilə bağlı nə düşünürsünüz? Sizə bu mandatsız fəaliyyət bizim xeyrimizdir, yoxsa ziyanımıza? Gələcəkdə bu mandat məsələsi gündəmə gətirilə bilərmi?

- Rusya sülhməramllarının beynəlxalq səviyyədə status almaması bizi ziyanımıza deyil. Əgər onlar üstlərinə götürdükləri öhdəlikləri yerinə yetirməsələr, daha



çox ermənilərin maraqlarına xidmet etsələr və xüsusi olaraq 20 noyabr 2020-ci ildə imzalanmış bəyanatın müddəalarına əməl etməsələr, Azərbaycan gələcəkdə istənilən vaxt bu məsələni gündəliyə gətire bilər. Əlbəttə ki hələlik vəziyyətin bu şəkildə olması Azərbaycanın ziyanına deyil, çünkü biz zaman qazanmalıyıq, digər məsələlərin həlli ilə bağlı vaxta ehtiyacımız var.

Dünən cənab prezident İlham Əliyev iqtisadi zona ilə bağlı çox ciddi bir fərman imzaladı. Şərqi Zəngəzur iqtisadi zonasının, Qarabağ iqtisadi zonasının yaradılması və Qarabağ iqtisadi zonasına Xankəndinin, Xocalının, Xocavəndin də əlavə edilməsi olduqca mühüm və ciddi siyasi sənəddir. Eyni zamanda Şərqi Zəngəzur iqtisadi zonasının yaradılması dünənin di-

qötüə çatdırır ki, Şərqi Zəngəzur vaxtılı Sovet imperiyası tərəfindən qeyri-qanuni şəkildə, heç bir hüquqa soyğunmadən Azərbaycandan alaraq Ermənistana vermişdi. Bu, həm də o məqsədi özündə ehtiva edir. Bu və buna bənzər digər addımlar da atmalyıq.

- Bugündə kimi müşahidə etdiğimizdən belə bir nəticə çıxır ki, Rusiya sülhməramlları daha çox ermənilərin tərəfindədir, nəinki bizim.

- Sülhməramllar ermənilərin yanında olsalar da, daha açıq şəkildə bunu ifadə etməməyə çalışırlar. Sülhməramllarında nəzarətində olduğu ermənilərin yaşadığı yerdən erməni silahlı qüvvələri tərəfindən Ağdam rayonu istiqamətdəki hərbi hissələrimizə atəş açılmış da sülhməramlların əleyhinə işləyən faktlardan biridir. Deməli, ya sülhməramllar vəzifələrini yerinə yetirə bilmirlər, ya da düşünərək bunu edirlər, görünür ki, hansısa niyyətləri var.

Ona görə də biz təmkinli və səbrli olmaqla dövlət başçımızın olduqca müdrik, ölçülüb-biçilmi və uzaqqorən hədəflərini müdafiə etməliyik, onunla bərabər olmalıdır, yəni etməliyim və buna qarşı çıxnlara qarşı da öz mövqeyimizi ortaya qoymalıyım.

Bütövlükdə indiki zaman kəsində sülhməramllarının üstlərinə düşən missiyani onlara xatırlamaqla bərabər sülhməramlların üzərinə kəskin şəkildə getməyin tərefdarı deyiləm.

- Fəzail bəy, imzalanan bəyanatda rus sülhməramllarının erməni silahlılarını ərazilərimizdən çıxarması yer alırdı. Bu, onların missiyasıdır. Amma artıq bir ilə yaxındır ki, bu missiya yerinə yetirilmir və hələ də ərazilərimizdə erməni silahlıları var, təxribatlar törədirilər. Bəs niyə bu proses ləngiyir?

- Bəli, ləngiyir və bu təbii ki rus sülhməramllarının düşünləməş şəkildə atıldığı addımdır. Niyyətləri isə istənilən zaman kəsiyində vəziyyətə radikal yön vermək, epizodik toqquşmalar yaratmaq və sonradan tədbirlər görərək özünün varlığını sübut etməkdir. Ancaq bundan sonra bizim həm Rusiyadan, həm də Pasinyan'dan başlıca tələbimiz qəti şəkildə olaraq bəyanatın dördüncü bəndinin dərhal yetirilməsi olmalıdır. Əgər bu olmayaçaqsa, Azərbaycan oradakı silahlı qüvvələri antiterror əməliyyatı ilə zərərsizləşdirmək hüququn özündə saxlayır.

Mənə belə gəlir ki, yaxın zamanlarda bu məsələ də ciddi şəkildə gündəliyə gələcək. Mən buna eminəm! Azərbaycan həmin silahlı dəstələrin bir nəfor kimi ərazilərimizdən rədd olub getməsini, ermənilərin tərk-i-silah olunaraq adı vətəndaş kimi yaşamalarını onlardan tələb etməklə və bunu reallaşdırmaqla konkret addımlar atacaq.

Eminquey



Yeni Günəşlidə park salınır

Bu gün ölkəmizdə çox böyük abadlıq və quruculuq işləri görüllür. Təbii ki, belə abadlıq işlərinin həyata keçirilməsi insanların istirahətini daha mənalı gerçəkləşməsinə əlverişli imkan yaradır. Əlbəttə, quruculuq işlərinin geniş vüsət alması Bakı şəhərinin Suraxanı rayonunda da yeni bir abi-hava yaradır. Belə ki, artıq Suraxanı rayonun Yeni Günəşli yaşayış sahəsinin "D" massivində əhalinin istirahəti üçün parkın inşasına start verilib.

Bir vaxtlar həmin yerlər sakinlər tərəfindən hasara alınmışdı. Bu da istər-istəməz səliqə-sahmana və şəhərin memarlıq üslubuna xələ gətirirdi. Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov Yeni Günəşli yaşayış sahəsinə gəlib bağ sahibləri ilə səmimi səhbət etdiyindən sonra sakinlər icra başçısının ideyası ilə razılışaraq parkın salınmasına razılıq veriblər. Amma əvvəller bağ sahibləri bu fikirlə razı deyildilər. Çünkü onların aldığı qeyri-dəqiq məlumataya görə "Ana kür" MTK öz ərazisini genişləndirmək üçün yolu bağdan salacaqlarını eşitmışdılər. Ancaq icra başçısı sakinlərlə çox inandırıcı və səmimi səhbətlər etdiyindən sonra bu dedi-qodulara son qoyuldu və insanlar da arxayınlıqla parkın salınacağı günü gözlədilər. Təsadüfi deyil ki, Suraxanı rayonunun icra başçısı Əziz Əzizov üç dəfə sakinlərlə görüşüb,

bir dəfə isə 13 nömrəli binanın 4 sazinini qəbul edərək tam səmimiyyətlə bildirib ki, heç kəs həmin bağlardan bir ağac belə kəsə bilməz və həmin yerdə möhtəşəm park salınacaq. Təbii ki, sakinlərlə icra başçısı ara-



sında olan səmimi səhbət öz bəhrəni verib. Belə ki, Suraxanı rayonunun baş memarı və eləcə də digər mütaxəssislər həmin yerdə olub parkın layihəsini hazırlayıb və indi də inşaat işlərinə başlanılıb. Bağda bütün təmizlik işləri, səliqə-səhman həyata keçirilir. Demək olar ki, orda park tikintisi üçün yüksək səviyyədə şərait yaradılıb. Hətta Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar müəllim traktor bağda temizləmə işləri apardıqdan sonra her şeyə özü nezaret edir, bir ağacın zədələnməsindən belə yol vermirdi. Bütün bunlar isə sakinlər tərəfindən səmimiyyətlə qarşılanıb.

İyirmi gündən çoxdur ki, yeni parkda abadlıq işlərinə start verilib. Çox səliqəli bir formada piyadaların hərəkəti üçün səkiyə daş piltelər düzülüb. Bununla yanaşı, parkın ayrı-ayrı yerlərində tikinti, abadlıq və quruculuq işləri geniş vüsət alır.

Bu isə o deməkdir ki, yay mövzümüzdə Yeni Günəşlidə çox möhtəşəm bir park istifadəyə verilecek. 13 nömrəli binanın sakinlərindən ağısaqqal Tahir kişi, Zaur, Möhübbət, Asif, Əli, Səməndər və digərləri parkda gedən tikintidən razı qaldıqlarını bildirirlər. Onlar deyirlər ki, burda park salınması çox möhtəşəm bir görüntü yaradacaq.

Eyni zamanda parkda uşaqların əylənməsi üçün atraksionlar, yaşılı insanların istirahəti üçün hər cür şəraiti olan istirahət məkanları inşa ediləcək. Parkın içərisində gülərlər, çiçəklər və çəmənliklər əkiləcək və hər tərəf işiqləndiriləcəkdir. Təbii ki, qısa zaman kəsiyində bu işlərin gerçəkləşməsinin şahidi olacaq. Şahidi olacaq ki, Yeni Günəşli yaşayış sahəsində əhalinin istirahəti üçün möhtəşəm bir park istifadəyə veriləcək.

Emil FAİQOĞLU

Zəng çatmayan telefon

Ömürdən keçən hər günə yaşamaq demək olmur. Ömrün hər günü yaşanılır. Və bu mümkün də deyil. Çünkü bu qədər ömrü tam yaşamaq olmaz. Və bir də ömrün ancaq yaşanılan günləri yadda qahr, özündən sonra iz qoyur. Mənalı, məntiqli, dəyərli yaşamağa layiq olan günləri həqiqətən ömürdən sənsəq daha düzgün hərəkət etmiş olarıq.

Adam var düz 100 il, bir əsr yaşayır. Amma çox zaman bu az müddət olmayan illəri yaşayan insan dünyamızı tərk edən kimi unudulur, yaddan çıxır. Onun heç yeri də görünmür dünyada. Sənki həyatda belə adam mövcud olmayıb. Çünkü onun keçirdiyi günləri mənasız olub. Yəni nə yaxşı ki, gün keçdi deyib, bu gün bitəndən sonra, sabahki günü gözləməyə yaşam, həyat demək doğru olmazdı.

... Şəhid Akif Elşən oğlu Abbasov 25 mart 2001-ci ildə Ağcabədi şəhərində anadan olub. 2007-ci ildə Ağcabədi şəhər 1 sayılı tam orta məktəbin 1-ci sinfinə daxil olan Akif, 2017-ci ildə bu təhsil ocağını uğurla başa vurur. 2017-2019-cu illərdə santexnika ustası kimi çalışıb. 4 aprel 2019-cu ildə həqiqi hərbi xidmətə yola düşən Akif 2020-ci ilin yanvar ayının 16-da itkin düşüb. Çox güman ki, o hərbi postu növbəti əsgər yoldaşına təhvil verəndən sonra avtomat və patronlarla (o, özü ilə xeyli əlavə patron da götürüb) düşmənin üzərinə gedib. Və 2020-ci ilin fevral ayının 17-də bu igid əsgərin nəşri tapılıb. Akif Abbasov Ağcabədi şəhərində, Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Ana deyib yolunda canını fəda etdiyi doğma torpaq onu



əbədilik öz ağuşuna alıb. Bu günlərdə Akif Elşən oğlu Abbasovun doğulub, boy-aşa çatlığı ata-baba evində onun şəxsi otağı muzey kimi istifadəyə verilib. Burada hər şey onun keçidiyi qısa və şərəflə ömr yoldan danışır. Muzeyin divarlarından birinə bəkili rəssam şəhidin bütün divarboyu şəklini çəkib. Buna təkcə şəkil demək olmaz. Rəssam Akifin sıfət cizgилərini olduqca canlı və dəqiq çəkib. Tablodan Akifin əksi ele təbii baxır ki, sənki o, yanında. Heç bir yere getməyib. Başqa bir divarda şəhidin Təbrizdə xalçaya toxunmuş çox təbii surəti var. Əlini vurmasan onun şəhidin əksi hopmuş xalça olduğuna inana bilmirən. Muzeydə Akifə məxsus bir çox əşya, hərbi geyim və şəxsi əşyalar var. Divarda eksponatların ətrafi və tavandakı işıqlar Azerbaycan bayrağının rəngindədirler. Şəhid Akifin hələ 3-cü sinifdə oxuyarkən, bir dəfə özündən asılı olmayaraq sinif lövhəsinin yanına çıxır və təbaşirə böyük hərflərlə, qürurla Azerbaycan yazdığını şəkli də eksponatlar arasında

...Əsgərlidən qabaq Akif telefonunu zəngini sekkiz on ikiyə qoyub. (Bunu təkcə özü bilirdi, niyə məhz sekkiz on iki). Indi hər səher bu vaxt saat çalışır, həy-həşir qoparır, sahibini axtarır.

Anası Xanım Akifin muzeydəki telefonuna hər gün zəng edir, sms mesajları göndərir. Hər axşam qaranlıq döşəndə oğlunun telefonuna zəng edib bala, oğul qaranlıq döşdü, harda qaldın deyə onu evlərinə çağırır. Ana həzin kədərlə, onun səsini bircə dəfə də olsa, eşitmək həvəsi ilə zəng edir. Akifin telefonuna isə zəng çatmır...

... Muzeydə Akifin 11 aylıq olanda bələkdə çəkilmiş şəkli var. Və burada balaca Akif içi xərif təbəssümə dolu bir gülüşənən sağ əlini qaldırıb, bizlərə işarə edir, sənki sağollasıdır. Uzaq səfərə üz tutur Akif. Əbədi, gözətgürünməz bir ayrılmış səfərinə. Hələ danişa bilməyən, dili söz tutmayan Akif sənki qabaqcadan, illər öncə həyatın gedisiyi başa düşür, şəhid olacağını anladı. Odur ki, gülümseyərək bizə əl edir, elə bil salamat qalın deyir. Özü isə əl çatmayan, ün yetməyən, çoxlarına nəsib olmayan ali, uca bir zirvəyə üz tutur. Şəhadətin əlini bərk-bərk sıxaraq, şəhidlik zirvəsini fəth edir...

Sən elə bir zirvədəsən, elə bir zirvəsən ki, sənə indi hər kəs görə bilmir, Akifim. Sənə nəsib olan zirvənin adı şəhidlik zirvəsidir, qardaşım. Ölümüslüyün üzərində zəfor çalan, ucalan şəhidlik zirvəsi. Pak, təmizdən təmiz bir zirvə. Müqəddəs şəhidlik zirvəsi. Müqəddəsləri görmək isə hər adama qismət olmur...

Adil MİSIRLİ

Emin Piri

Bizi
qorxudan
təşəkkür



Bu hadisə baş verib bizim kəndlərin birində. Məhərəmlik vaxtı, məsciddə mərsiylər, göz yaşları və s. Hər zamanki kimi sonda əhali mollaya sualların ənvanlanıv və bu suallarına cavab alır.

Gözünə döndüyüm biri sual verir:

-Molla, qadın pis yola düşəndə ərinə, kişiyyə oğraş deyirlər.

-Hə, elədir, kişinin adını daşıyır, axı.

-Bəs, yaxşı şeyləri edəndə o yaxşı adı niyə demirlər? Arvadı Kərbəlaya göndərmisəm, mənə də Kərbəlayı deśinlər də...

İndi bu sözün mətləbə nə qədər dəxli var, ya yoxdur, heç özüm də bilmirəm. Heç bu hadisə hardan yadına düşdü, onu da bilmirəm.

Amma...

Bilmirəm, insan xislətindəndir, ya nə, yaxşı şeyləri həmişə fövqəltəbi qüvvələrin ayağına bağlayırıq. Pis hadisələri isə mütləq insan ayağına. Məsələn, birlərin xəstəsinə həkim ayağa qaldıranda deyirik Allah saxlaşdı. İşdi, birdən xəstə həyatda qalmasa bütün günahları atrıq həkimin üstündə. Halbuki, bəzən həkimin bu işdə məsuliyyətsizliyi də olmur. Nə də səhvi. Həyatdı da, əcəl vaxtı çatub. Təbii ki, burada həkim səhvəri, sahələkarlığı ucbatından baş verən olaylardan bəhs etmirəm.

Söhbət əcəldə vəs-də də deyil, dediyim kimi yaxşı əməlləri görmədiyimiz qüvvələrin, pis əməlləri isə insan ayağına bağlamaqdadır. Elə bilməyin ki, ateistəm, ya da inancıllara sataşram. Əsla. Tam əksi. Mənə məraqlı olan yanaşmadır.

Biz-insanlar xislətimizə əmin olduğunuzdandır ki, yaxşı nəyinə insanın etdiyi inanmırıq. Ya da paxılıq hissi imkan vermir ki, hansısa yaxşı hadisəni, olayı bir insana yaraşdırıraq.

Elə bir dövrə çatmışıq ki, təşəkkürü belə yaltaqlıq hesab edirik. İnsanlar yaxşı əməllərə görə təşəkkür etməyi, sayqı göstərməyi qıraqdan necə görünər deyə düşünməyə başlayıb. İçdən edilən, səmimi təşəkkürlər belə artıq yaltaqlıq kimi görünür. Bəzənsə öz içimizə də o qurd düşür. Görəsən, bu yaxşı əmələ görə təşəkkür edərən yaltaqlıq etmədimki?

Hətta elə dövrə çatmışıq ki, təşəkkür edilən şəxs də xoflanmağa başlayır. Görəsən, o mənə minnətdarlıq edərən, təşəkkürünü bildirərkən yaltaqlanmadı? Doğrudanunu içdən, səmimi dedi? Heç bir təmənnəsi olmadan, başqa şeylərin məqsədini güdmədən insanlıq namına?

Demirəm ki, yaltaqlıq edən yoxdur. Bunu öz peşəsi sayanlar, yeri oldu, olmadı çox iyranc formada edənlər var. Hətta "n" qədər... Təbii ki, biz yaltaqlardan deyil, normal insanların bir-birinə təşəkkür, qiymətləndirmək etikasından danışırıq.

İndi yazının başlangıcında qeyd etdiyim ki, insanlar yalnız pis əməlləri yaraşdırırıq, gördüyü yaxşı əməlləri isə heç xatırlamırıq. Halbuki, iksinin də mahiyyəti kişi əməli baxımdan müəyyən qədər eynidir.

İndi biz insanları şor əməllə tanıtab adalar qoyuruq. İnsanların qiymətləndirilməsi, tanınlanması "şor"laşdır. Xeyir Şərə tam məglub oldu??

Rusiya-NATO savaşı başlaya bilər

Qara dənizdə baş verənlər SSRİ ilə Almaniya arasında Böyük Vətən üharibəsi öncəsində yaşananlara bənzəyir. Bunu bolqar general Valentin Çankov deyib. O, Rusiya ilə NATO arasında hərbi toqquşma riskinin olduğunu bildirib: "Qara dəniz Rusiya və NATO qoşunları arasında birbaşa kontakt yeridir. Burada mütəmadi olaraq təlimlər keçirilir ki, bu da tərəflərə real hərbi fəaliyyətlərə hazırlıq imkanı versin". Çankov, həmçinin Rusyanın Qara dəniz regionunda hələ də dominanlıq etdiyini söyləyib.



MEHRİBAN

ƏDALƏT •

10 iyul 2021-ci il

Insan ömrü təqvimdəki rəqamlarla ölçülən zaman kəsiyidir. Təqvim yalnız yaşanmış illərin sayını göstərir, ömrün mənasının, dəyərinin göstəricisi isə həyatda qoyduğun izlər və əməllərdir. Bir mənəni olaraq hər bir insanın həyata gəlişi hansısa bir missiya ilə əlaqəli olur. Xoşbəxt o kəslərdir ki, üzərinə düşən missiyə həyata keçirə bilir. Bu baxımdan Rəşid Cavanşir xoşbəxt adam saymaq olar. Bir neçə saat davam edən maraqlı səhəbətimizdə də bir dəha bunun şahidi olduq.

Rəşid Cəmil oğlu Cavanşir 1951-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhərində 23 sayılı orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunun geoloji kəşfiyyat fakültəsində ali təhsil alıb. Təhsil illərində institutun icimai həyatında fəal tə-

katib kimi fəaliyyət göstərirdilər. Mən belə düşündüm ki, bir alim kimi bu şirkətlərdə çalışım, bununla da Azərbaycan alimlərinin elmi potensialını xarici mütəxəssislərə səbüt edim..."

Rəşid Cavanşir bir azərbaycanlı kimi dünya iqtisadiyyatında ən mühüm yerlərdə birini tutan neft sənayesi sahəsində bir çox ilklərə imza atıb.

O, bu sahədə göstərdiyi fəaliyyətdə Ulu öndər Heydər Əliyevin neft strategiyasından səmərəli şəkildə bəhrələnib.

1997-ci ildə "Amoko" şirkəti onu Amerika Birləşmiş Ştatlarına, Hyustona Ümumdünya kəşfiyyat və planlaşdırma şöbəsinə göndərib. Gəndəriş yüksək iş məhsuldurlığı və dərin bilgilərə malik olan azərbaycanlı alimin təcrübəsini artırmak, zənginləşdirmək məqsədi ni daşıyıb.

rəhbərlərindən olmuş Valeh Ələsgərovun xidmətlərini yüksək qiymətləndirir.

2002-ci ildə Rəşid Cavanşir Londonda "BP" şirkətinin mərkəzi ofisində strategiya şöbəsinə menecər vəzifəsinə göndərilib. Fə-



denti təyin edilib. Rəşid müəllim harada olmasından, hansı vəzifədə işləməsindən asılı olmayıaraq, onun üçün Azərbaycanın mənafeyi daim on planda dayanıb və o, Azərbaycan üçün sərfəli olacaq müqavilələrin imzalanmasına bütün varlığı ilə çalışıb.

Bu gün Rəşid müəllim bir çox elmi şuraların, cəmiyyətlərin, dünyada tanınmış elmi redaksiyaların üzvüdür. Ən maraqlı budur ki, Rəşid Cavanşir 1989-cu ildə ABŞ-da, Hollandiyada nəşr olunan iki beynəlxalq jurnalın redaksiya heyətinə dəvət olunub və tarixdə ilk dəfə Azərbaycan elmini orada təmsil edib.

230 elmi əsərin,

8 monoqrafiyanın, 12 müəlliflik şəhadətnaməsi və patentin müəlli-

"Nizami Gəncəvi ili" münasibətlə şeir müsabiqəsi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Ağstafa Regional İdarəsinin və Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin birgə təşkilatçılığı ilə Qazax, Ağstafa və Tovuz rayonlarında yaşayış-yardadın şairlər arasında "Nizami Gəncəvi ili" münasibətlə şeir müsabiqəsi keçirilmişdir.

Yaş və mövzü məhdudiyyəti qoyulmayan bu müsabiqə 2021-ci il iyunun 1-dən 30-dək davam etmişdir.

Müsabiqədə münsiflər heyəti 3 asas və 3 həvəsləndirici mükafatların qaliblərini müəyyən etmişdir.

Ağstafada Yazıçılar Evində qalıblarə Nizami Gəncəvi adına diplom və hədiyyələr təqdim edilmişdir.

Müsabiqənin 3 asas mükafatçısı İsa Cavadoglu (1-ci yer), Səhələr Hidayətoğlu (2-ci yer) və Rüfət Axundlu (3-cü yer) olmuşlar.

3 həvəsləndirici mükafatçı isə Nurənə Təbriz, Şirin Namazov və Məhəmməd Mehdi layiq görülmüşlər.

Mükafatların təqdimetmə mərasimində Ağstafada Regional Mədəniyyət İdarəsi və AYB Qazax bölməsinin rəhbərləri Elbəy Əli və Barat Vüsal diplom və hədiyyələri qalıblarə təqdim edib onları təbrik etmişlər.

Belə müsabiqlərin əhəmiyyəti haqqında şairlərən Mustafa Rasimoglu, Saqif Qaratorpaq, Məzahir Altyev və Firdovsi Heydərli çıxış edərək öz fikirlərini bildirmişlər.

Koronadan daha dəhşətli bəla



Dünyada hər 1 dəqiqədə 11 nəfər aclarla ölürlər və aclarla dəqiqədə orta hesabla 7 ölümə səbəb olan COVID-19-u üstələyir. Bu məlumatı "Oxfam" (Oxfam) yoxsulluqla mübarizə təşkilatı yayır.

"Münaqişə bölgələrində yaşayan təxminən 100 milyon insan aclar riski ilə qarşı-qarşıyadır. Hökumətlər münaqişə bölgələrində ehtiyacı olanlara humanitar yardımın çatdırılması üçün işbirliyi etməlidir", - deyə təşkilatın məlumatında bildirilib.

MEHRİBAN

Böyük ziyalı, dəyərli azərbaycanlı

Rəşid Cavanşirin 70 illik yubileyinə

1998-ci ildə

şirkət Rəşid Cavanşirin yenidən Bakıya qaytarıb, Xəzər üzrə kəşfiyyat sahəsinə direktor vəzifəsinə təyin edib. Həmin ərafədə pay bölgüsü kontraktları zamanı "Amoko" nun operatoru olduğu "Inam" Əməliyyat Şirkəti yaradılarda şirkət prezident seçkiləri zamanı "Amoko" rəhbərliyi Rəşid Cavanşir də namizədliliyini irəli sürməyi təklif edib. Rəşid müəllim bu məsul vəzifəni icra edə biləcəyinə şübhə etməyib, amma bu şirkətə bir azərbaycanlı olaraq prezident təyin olmasına real saymayıb. Amma o, bu fikirlərində yanılıb. Bir həftədən sonra namizədlərin müzakirəsi başa çatdıqda Rəşid Cavanşir "Inam" Əməliyyat Şirkətinə prezident təyin olunduğu bildirilib. Rəşid Cavanşir ilk azərbaycanlı alım və mütxəssis olaraq belə bir şirkətin prezidenti vəzifəsinə təyinat alıb.

Bu təyinatdan bir ay sonra "BP" və "Amoko" şirkətlərinin birləşməsi nəticəsində kadr dəyişiklikləri başlananда bir sira xarici neft şirkətlərinin, o cümlədən, "BP"nin və "Amoko"nın Azərbaycandakı rəhbərləri də dəyişdirilib. Azərbaycanda yeni yaradılmış "BP-Amoko" şirkətinə isə Londondan yeni presidente təyin olunub. 1999-cu ilin yanvarında vəzifəsinin icrasına başlayan yeni presidente Rəşid Cavanşir görüsəndə ona - "Amoko-İnam", "BP-Şahdəniz", "BP-Araz-Alov-Şərq" Əməliyyat şirkətlərinə rəhbərlik etmək töklifini verib. Belə bir təyinat xarici mütxəssisləri də təəccübəndirib.

Məhz bu təyinatla Rəşid Cavanşir hansı gücə, elmi potensiala malik olduğunu növbəti dəfə səbüt edib. 1999-cu ildə Rəşid Cavanşirin rəhbərliyi altında nəhəng Şahdəniz qaz yatağı aşkar olunub. Sonrakı illərdə Rəşid Cavanşir ilk tarixi Türkiyə qaz satışı müqaviləsi ilə bağlı danışqlarda bilavasitə iştirak edib. O, həmin illərin neft siyasətində Azərbaycan Dövlət Neft Şirkətinin

liyyət coğrafiyası daha geniş olan bu şöbədə işləməklə və işgüzarlıq nümayiş etdirməklə Rəşid Cavanşirin "BP" ailəsində nüfuzu daha da artıb.

2003-cü ildə şirkət rəhbərliyi Rəşid müəllimi ən ağır sahəyə - Şotlandiyaya ezam edib. O, "BP"nin Şimal denizinin cənub hissəsinə rəhbərlik edib. Rəşid müəllim üçün bu dövr sınaq dövrü sayılıb. Belə ki, bu vəzifə kabinetdən daha çox, dənizdə, platformalarda olmağı tələb edib. Şotlandiyadakı üç illik fəaliyyətdən sonra "BP" rəhbərliyi Rəşid müəllimi "hər yerdə işləməyi bacaran mütxəssis" kimi xarakterizə edib.

Bakı-Tbilisi-Ceyhan layihəsinin icrası başa çatıldıqdan sonra Rəşid Cavanşir "BP" rəhbərliyi tərefindən bu şirkətin ilk baş icraçı direktoru təyin edilib. Eyni zamanda, o, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin baş məneceri olub.

2009-cu ildə Rəşid Cavanşir ilk azərbaycanlı olaraq BP-nin Azərbaycan, Gürcüstan və Türkiye üzrə prezidenti təyin olunub və 2012-ci ildə qədər bu vəzifəni daşıyıb. 2010-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi ilə birgə Ankarada imzalanan Anlaşma Memorandumunun danişqlarında iştirak edib. 2011-ci ilin İzmir anlaşmalarında Rəşid müəllim tranzit müqaviləsinə imza atıb. 2010-cu ildə Rəşid Cavanşir Bakıda Şəfqət-Asiman pay bölgüsü kontraktına BP şirkətinin adından imza atıb.

Respublikamız tərəfindən

isə həmin kontraktı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövənəq Abdullayev imzalayıb. Beləliklə, tarixdə ilk dəfə möhtəşəm bir sonədi hər iki tərəfdən azərbaycanlılar imzalayıb. Rəşid Cavanşir 2012-ci ildə "BP"də ən yüksək vəzifələrdən birini tutub, Böyük Britaniyanın "BP" neft şirkətinin Strategiya və integrasiya üzrə baş vitse-prezi-

fı, AMEA-nın müxbir üzvü olan Rəşid Cavanşir, həm də 1993-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın Yer haqqında elmlər üzrə ilk ekspert Şurasında təmsil olunub.

Elmi yaradıcılığı, xidməti vəziyyəsi ilə yanaşı, Rəşid müəllin dünyanın ən nüfuzlu ali təhsil ocaqlarında mühəzirələr söyləyib, neft hasilatı sahəsindəki təcrübəsinə gənc mütxəssislərlə bölüşüb.

Rəşid Cavanşirin xidmətləri zaman-zaman yüksək mukafatlara layiq görülüb. Bu mukafatların arasında isə Azərbaycan Prezidenti İlham Əliyevin şəxsən ona təqdim etdiyi "Şöhrət" ordeninin xüsusi yeri var.

Rəşid Cavanşir öz şəcərəsinə, soy-kökünə həssaslıqla, ehtiramla yanaşan şəxsdir. Bəy və xan nəsil-lərinə xor baxılan Sovet rejimində Rəşid müəəlim öz Cavanşir soyadını "ov"la, "yev"lə əvəzləməyib, ən mötəbər auditoriyalarda belə özünü Cavanşırılar nəslinin nümayəndəsi kimi qürurla təqdim edib.

70 illik ömründə Rəşid müəllim elmi yaradıcılığında, vəzifəsində uğurlar qazanaraq həyatına bir çox əlamətdar günlər yazıb. Amma 2020-ci ilin noyabrın 8-də ulularının yaşadığını, bablarının əmanəti olan Şuşanın işğaldən azad olunduğu gün onun üçün yaşadığı illərin ən möhtəşəm gündür. Bu gün o qədər möhtəşəmdir ki, həmsöhbətimiz Şuşa zəfərindən danışanda qəhər onu boğur.

Bu "qəhər"ə görə isə o, dünya reytingli Azərbaycan Prezidenti İlham Əliyevə, müzəffər Azərbaycan Ordusuna minnətdarlığını bildirir.

İyulun 17-də böyük ziyalı, dəyərli Azərbaycan vətəndaşı Rəşid Cavanşirin 70 yaşı tamam olur. Bu münasibətlə biz də yubilyarıları təbrik edir, ona şəxsi həyatında, elmi və xidməti fəaliyyətində yeni ugurlar arzulayıq.

İlham CƏMILOĞLU

ƏDALƏT •

10 iyul 2021-ci il

11



Orxan Saffari

Zamani qabaqlayan

yazıçı

Azərbaycan ədəbiyyatında, klassikasında mənim üçün barmaq hesabı yazıçılar var ki, sözün əsl mənasında onları oxuyub öyrənmək mütləqdir. Bilmirəm, o müəlliflər olmasa Azərbaycan ədəbiyyatı nə itirərdi, amma onlar olmaqla Azərbaycan ədəbiyyatı cox şey qazandı. İstər dil hadisəsi baxımından, istərsə də üslub, forma vəs baxımından. Məsələn və misalın Sabir Əhməddilə.

Sabir Əhməddilinin əsərlərində ilk növbədə Azərbaycan dilini, necə yazmaq lazımlı olduğunu, dilimizin zənginliyi görmək olar. Sonra isə roman sənətini, ustalığı səir və ilaxır.

Sabir Əhməddilini ilk növbədə bir çox müəlliflərən, əsərlərini da da oxunaqlı edən nəsne, Azərbaycan həqiqətlərini özünəxəs şəkildə çatdırmağı ustalıqla bacarmağı id. Ona görə bu əsas idi ki, o, bunları heç kimin etməyə cesaret etmədiyi, senzurun tügəyan elədiyi bir vaxtlarda yazdı.

İlk olaraq hekayələr oxumuşdum. "Dərs" hekayəsi, "Arabaçı" hekayəsi. Sonra öyrəndim ki, sən demə, "Arabaçı" hekayəsi müəllifin ilk hekayəsi imiş. Elə ilk hekayədən ortaya mətn qoymaq, həm də sənballı bir mətn qoymaq asan iş deyil. Təkcə elə bu ilk hekayəsindən də necə gözəl dillə yazmağı elə bu ilk hekayədən də görmək olar.

Ümumiyyətlə, subjektiv fikirlərimde yazıcının necə olmağı, yazmayı ilə bağlı bir sıra məsələlər var ki, Sabir Əhməddilə bütün bu xüsusiyyətlərin hamısı toplandı.

O, yazıçı kimi dövrünün problemlərini dila gətirməyi bacaran bir müəllifidir. Mənəcə, bir yazıçı üçün elə an vacib məsələlərdən biri də budur. XX əsrin 50-ci illərindən bəri olan hadisələri də elə onun əsərlərində görmək aydınır ki, bunları bilək.

"Aran" romanı. Məsələn, bu romanda müəllifin Azərbaycan kəndinin mühərribədən sonrakı dövrlerinin təsvirini görə, prosesləri izleyə, öyrənə bilərik.

Mənə elə gəlir ki, müəllifin həm insani, həm də yazıçı xarakteri bütün əsərlərinə yansır.

İstər bu romanında, istərsə də hekayelerində kənd dilinin, milli-mənəvi məsələlərin, yaşayış tərzinin, düşüncənin vəs məsələlərinin təzahürünü görmək olar.

Sözsüz ki, həmin roman və hekayələr indiki dövr üçün keçərli deyil. Modernlik səhbətindən söz belə gedə bilməz. Amma buna baxmayaraq bütün dövrlər üçün maraqlı və vacib əsərlərdir. Ona görə bunu deyirəm ki, həmin əsərlərdə keçən səhbətlər indiki dövrə yaddır. Amma həmin məsələlər üzərində gedən səhbətlər hazırlı dörvündə keçərlidir. Məsələn, mən buna görə müəllifin zamani qabaqlayan yazıçı da deyərdim.

Bu romanın somra yazdığı "Görünməz dalğa" romanında hər şey görsənirdi. Sevgidən, məhəbbətdən, əmək məsələləri o illərin nəyi var idisə, hər şey yazıçı ustalığı ilə təsvir olunmuşdu. O cümlədən də digər əsərləri - "Yamaca nişanə", "Qanköçürmə stansiyası" vəs kimi başqa əsərlərində də dediyim və demədiyim bütün məsələlər toplanmışdı.

"Dünyanın arşını" romanı həm forma, həm də məzmun baxımından seçilən romanlardadır. Publisistika, fəlsəfə tərəflərinə görə. Roman möğzi bir rayonda baş verən hadisələrdir.

Amma yazıçının çatdırmaq istədiyi məsələ isə bu problemlərin təkcə bura aid olmamasıdır.

O, illərin problemləri, baş verən proseslərin əhatəliyi vəs hamisini ümumiləşdirilmiş şəkildə verilmişdir.

Bu roman əsasən kənd dili, hadisələri ilə olsa da, bəşəri məsələlər də bunların vəhdəti halında qarşılıqlı verilir. Yazıçı xarakteri bu əsərdə də apaydin ortadadır.

Başqa bir yazıda Qarabağ, mühərribə mövzusu olan əsərlər, yazan müəlliflərdən danışanda Sabir

Əhməddili de qeyd eləmişdim. Xüsusi ilə "Ömür Urası" romanını. Bununla berabər "Axırət Sevdasi", "Kef" romanları da vardır bu mövzuda.

"Ömür Urası" romanında müstəqililik qazanmışdır sonra ictimai-siyasi məsələlər, ümumilikdə mühərribənin özü, nəticələri eks olunub. Həm də roman standart romanlardan fərqlənir. Ənənəvi roman formasından uzaq romandır, romanlardır. Üslub və janr tamamilə fərqlidir.

"Axırət sevdasi" romanının digər mühərribə romanlarından ona görə fərqlidir ki, müəllif burada öz yaşıntısını yazır. Oğlunun Qarabağ uğrunda şəhid olması bu ağırlı romanın ortaya çıxmamasına vəsilə oldu. Əsərin içində elə təsvirlər var ki, sanki həmin yerlərdən müəllifin belinin bükülməyini, ürəyinin paralanmaşını, bir sözə, bütün ağrı-acısını, kadərini görmək olur. Bala dərdi, ata fəryadı.

-Yox, yox, yox! Ola bilməz. İnanmaram! Məhəmməd, balam mənim! İnanmaram! Cənəzənin ayağında çöküb, dizin-dizin onun üstüne can atdım.

"Açın üzünü! Götrün örtüyü! Men onu görmək istəyirəm!.. Men seni haralarda axtardım, balam?! Gəlibmişsən, özün gəlibmişsən! Məndən qabaq gəlib çıxmışan evimiže!"

Bu hissə kimi məsələn.

Yuxarıda ona görə zamani qabaqlayan yazıçı dedim ki, həm də, müəllifin "yazılmanın yazı" romanında Cəbrayıl rayonundan səhbət gedir. Daha doğrusu, Cəbrayıl rayonunun geri qaytarılmasından sonrakı günlərdən də danışılır. Faktiki olaraq olmayan, amma düşünürəm gələcək üçün olacaq bir məsələdən. Keçmişlə və gələcəyin sintez kimi baxa bilərik bu romanı.

Mən özüm də Qarabağ bölgəsindənəm. Dütüñü desəm, bəzən bu bölgədən olan adamlar üçün heç də xoş olmayan amma bəzən də reallığı eks etdirən fikirləş eştidiyim olur.

Müəllifi unutmuşam amma bir məşhur misra var;

**Qarabağı qoyub gəldik
Bakıda Qarabağ kafesi açdıq.**

Qaçqınçılıqdan sonra Bakıda baş verən proseslər, məsələn, hansısa məcburi köçküün indi yaxşı yaşaması bəzən qıçq da doğura bilir. Buna sözümüz yox.

Mənim özümün sevmədiyim bir məsələ isə torpağı işğaldə olan bir adamın vətən haqqında pəfəsəl danişmasıdır.

Mehz müəllifin əsərində hələ lap əvvəl yazılışmış bu hissələrə də rast gəlmək olur. Zamani qabaqlayan yazıçı bu məsələyə de ustalıqla toxunub. "Elə geyinib-keçinir, bəzənib-düzənidirlər, paytaxtın, Bakının əsl sakinləri onlara həsed aparırdılar. Toydan-şüləndən qalmır, Şuşanı, İsa bulağını, Laçın-Kelbəcər dağlarını şeirlə, qoşma ilə anır, "Qarabağ şikəstəsi" üstə yeni zəngülələr vurur, tərk etdikləri yurdun, şəherin-kəndin erməniyə vərilməsi tarixini salıb, oynamalıq yad edirdilər" vəs kimi bu cür hissələr romanda öz yerini alıb.

Sabir Əhməddilinin romanlarını, povestlərini, hekayələri oxuduqca görürsən ki, niyə zamanında ona və əsərinə qadağalar qoyuldu, incidildi. Heç günü bugün də layiqince xatırlanmış fikrimə. Əsərlərində daim reallıqları tərənnüm edən müəllif əlbbətta dövr üçün təhlükəli biri idi.

"Yamaca nişanə" əsərinin müəllifinə əlbette dövrdə qadağaya qoyaqdır.

Sovet gənciliyi anlayışını yerlə bir edilən bu əsərdə necə olmalı idi ki?

Mən bu romanı ümid romanı da adlandıram. Kaş, Romanda təsvir olunan hadisələr, proseslər baş verəydi. Gələcəyi görən müəllifin bu əsəri gerçəkliliyə çevrilərdi.

Bu gün Aşsu Rayon Mərkəzi Xəstəxanasında çalışan Aynur həkimi demək olar ki, bütün patientlər tanır. Onun gülerüzlüyü, müraciət edənlərə diqqət və qayğısı hiss etdirir ki, işini sevməklə yanaşı, o insanlara qarşı da səmimidir. Mehz bu səbəbdəndir ki, bu gənc həkimin ünvanına tələsənlər, ondan şəfa diləyənlər hər gün artır, çoxalır. Təbii ki, bu işdə Aynur xanımın Hippokrat andına sədaqəti və bu anddan çıxış edərək insan-

rayon mərkəzində deyil, onun ucqar kəndlərində də artıq peşəkar həkim kimi tanınır. Necə deyərlər, xəstələr birbaşa onun ünvanına gəlirlər, özü də təkcə xəstələr deyil, həm də sağlıq durumları ilə bağlı məsləhətə, yardımə ehtiyacı olanlar da erkələ Aynur həkimin qəbuluna gəlirlər. O da böyük ürək və diqqətlə hər kəsi dinişir və çalışır ki, daha çox onların psixoloji durumuna təsir göstərib, onların həyat eşqini artırınsın, xəsteliyə qarşı daxili müqavimətləri

Gənc həkimin uğurlu addımları

larla bir həkim kimi rəftar etməsi əsas rol oynayır.

Bəri başdan qeyd edim ki, Aynur xanım Ağsudan çox-çox uzaqda uşaqlıq illərini yaşayıb. Doğrudur o, 1994-cü ildə Aşsu rayonunun Ərəbuşağı kəndində anadan olub. Lakin valideynləri Ukraynanın Dnepropetrovsk şəhərinə köçdüklərindən Aynur xanım da öz uşaqlığını onlara birlikdə bu şəhərdə yaşamalı olub. Elə orta məktəbi də burada bitirib. 2010-cu ildə həmin şəhərdəki Dövlət Tibb Akademiyasının "műalicə işi" fakültəsinə daxil olub. Sonra şəhərdəki İ.İ. Meçnikov adına Klinik Xəstəxanada təcrübə keçib. Təcrübə müddətində o, nevrologiya üzrə ixtisaslaşır. Bu şəhərdəki 6 sayılı Xəstəxanada çalışdığı müddət ərzində o, artıq bu Xəstəxanaya üz tutanların sevimlisinə çevrilmişdi. Təbii ki, vətən həsrəti gənc xanımın arzularına mane olur, onu Azərbaycana çəkirdi. Aynur xanım istəyirdi ki, doğuldugu el-obanın sağlamlığı keşiyində dayansın. Təkcə doğmalarının yox, həm də xalqının sayılan həkimlərindən olsun. Elə bu arzu da onu 2019-cu ildə vətənə çəkib getirdi. Qanuna uyğun şəkildə Səhiyyə Nazirliyində qeydiyyatdan keçdi. Müasir dövrün tələbinə uyğun olaraq 2019-cu ilin oktyabr ayında işə qəbul imtahanlarını uğurla verib Aşsu rayon Mərkəzi Xəstəxanasında həkim-terapevt kimi çalışmağa başladı.

Mehz 2019-cu ilin oktyabr ayı Aynur İntizam qızı Hasilova üçün bir həkim kimi həyat yolunun başlangıcı oldu. Çünkü o, öz xalqına, öz el-obasına xidmətə başlamışdı. Çox təəssüf ki, bütün dünyada qara bir kabusa çevrilən koronavirus pandemiyası Azərbaycandan da yan kecməyib. Ona görə də bütün Səhiyyə işçilərimiz kimi Aynur xanım da gecə-gündüz bilmədən bu xəstəliyə qarşı mübarizə aparanların siyahısında öz yerini tutdu. Ona müraciət edənləri müalicə edib qısa zaman ərzində normal həyatə qayitmalarda yardımçı oldu. Bu gün də o, Covid-19 ilə əlaqədar olaraq yorulmadan, səbrlə, əzmkarlıqla öz işini davam etdirir.

Aşsu rayon Mərkəzi Xəstəxanasında sevilən bir həkim var. Bu həkim-terapevt Aynur İntizam qızıdır. Ondan səhbat düşəndə hər kəs "özü məhrivan, əlləri şəfali" deyir. Qısa müddətə bu etimadı qazanan Aynur həkim təkcə



güclənsin. Çünkü Aynur xanımın inancına görə, xəstə həkimin və özünə inanarsa, onu müalicə etmək dənə asan olar. Bir də Aynur həkim çalışır ki, kimyəvi preparatlardan daha çox təbii müalicə üsulları ilə xəstələrə yardımçı olsun. Bahalı, bəzən isə təpiləsi müşkül olan dərmanlardan dənə çox illərin sınağından çıxmış, özüň həyatda təsdiq etmiş preparatlarla xəstələri müalicə etmək Aynur həkimin əsas prinsipidir.

Bu gün Aynur İntizam qızı Hasilova Aşsu rayon Mərkəzi Xəstəxanasında təkcə patientlərin deyil, həm də kollektivin sevimlisinə çevrilib.

Onun mərkəzi rayon Xəstəxanasına gəlisi ilə burada sanki yenidən bir ovqat yaranıb. Bu gənc xanımın tibbi personalla xoş ünsiyəti onu kollektivin sevilən üzvlərindən birinə çevirib. Bu da onu göstərir ki, gözəl aile tərbiyəsi görmüş, qürbətdə yaşadığı zaman kəsiyində ürəyində xalqına böyük sevgi bəsləmiş bu gənc xanım həm də əsl Azərbaycan ziyalısı, Azərbaycan ailəsinin təmsilçisidir.

Onun ürəyindəki yurd-yuva məhəbbəti bir həkim kimi daha məsuliyyətli olmağa, xəstələrlə, bütövlükdə ona müraciət edənlərlə həssas davranışa kökləyib. Deməli, Aşsunun Ərəbuşağı kəndində dünyaya gələn Aynur İntizam qızı Hasilova uzaq Ukraynadan vətənə qayidanda ürəyində böyük arzularla yanaşı, böyük Vətən məhəbbəti də gətiribdi. Onun vətən məhəbbəti ilə peşə məhəbbəti qoşa qanad kimi bu gün Aynur xanımın yoluna işiq saçır. Bu işqli yolda biz ona uğurlar diləyirik.

Qiyas Məmmədov
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü



ƏDALƏT •

10 iyul 2021-ci il

(əvvəli ötən sayımızda)

Üzeyir mührəbəyə gedəndən sonra şəkər xəstəliyi tapdim...

- "Xarıbülbül" festivalında da Şuşa Teatrının kollektivini səhnədə görmədik...

- Heydər Əliyev Fondundan bize konsertdə iştirakla bağlı heç nə deyilmədi. Deyilsəydi, bayaq deyim ki, hazır maraqlı musiqili-ədbi kompozisiyamız vardı. Bütün teatrın kollektivindən 13 nəfər "Xarıbülbül" Festivalına qatıldıq, amma tamaşaçı kimi... Heç məni

imkan vermir. Üzeyir mührəbəyə gedəndən sonra şəkər xəstəliyi tapdim, sıqareti 17 ildi atmışdım, indi gündə 4 qutu çəkirəm. Yəni toydan ona görə danişdim ki, oynamaq üstündə toyda cavanlar nə oyundan çıxırdılar, inanmadım ki, onlar düşmənin üstüne elə gedəcəklər. Toyda oynamaq üstüne şuluq salan uşaqlar gedib erməni öldürmək üstüne dava salırdılar.

Şuşanı 30 il arzulayıb təzədən Bakıda qalmaq ayıb olar...

Yadigar Muradov: "Deyirdilər ki,

filankəs səni işdən çıxaracaq"...



- Yadigar müəllim, ömrünüñ
zün yarısı Bakıda keçib. Şuşa
Teatrı da Bakıda tanıdı, aktyor
ları burda məşhurlaşdırılar, sevil
dilər, kinoya seriallara çəkildilər.
Gedəndən sonra Bakıdan
ötrü darıxmayaqsaqzıñ ki?

- Mən Bakıda təhsil aldığım illə
rimdə də fikrim həmişə Şuşada
idi. Bakı gözəl şəhərdi, paytaxtı
mizdir, amma Şuşanı 30 il arzula
yıb təzədən Bakıda qalmaq ayıb
olar. Həm də biz işlə əlaqədar ol
raq tez-tez Bakıya gələcəyik də,
niyə darıxm ki? Yox e, Şuşada ol
sam Bakıdan ötrü darıxmaram.

"Aşıq Yediyar" həqiqəti deyə-deyə bilirsən mənə nə pul qazandırıb?..

- "Aşıq Yediyar"ı yaman tez
yaradıcılıqdan əzaqlaşdırıdız...

- Bir dəfə xalq yazarı Elçin
Əfəndiyev mədəniyyət naziri Po
lad Bülbüloğlunun yanında dedi
ki, sən yeni bir satirik-publisistik
janr yaratmışsan, bəlkə də xəberin
yoxdur...

Mənim "Qulp"da oxuduğum
mahnilər bütün səviyyələrdə qə
bul olunurdu. Bir dəfə Novruz bay
ramında Qoşa Qala qapısında çə
kilişdə idik, prezidentin mühafizə
çisi bizi dedi ki, Heydər Əliyev si
zi çağırır. Getdik Ümummili ider
bizimlə söhbət elədi, yumurta dö
yüdürdü, şəkillər çəkdirdik və bi
zə dedi ki, davam edin, bizi sati
ra lazımdır.

Onun sözündən sonra daha da
həvəslənib satiramızın "doza"sını
bir az da qaldırdıq. Sonra necə ol

dusa bizim verilişin "Qulp"unu
burdular... Elə yenidən "Qulp"un
fəaliyyətini bərpa etmək istəyirdik
ki, ANS fəaliyyətini dayandırı
də. Sonra mənim özümə başqa ka
nallardan təkliflər gəldi ki, Aşıq
Yediyar kimi veriliş aparıb mahni
lar oxuyum. Onda soruşdum ki,
satira olacaqmı? Dedilər ki, yox,
yalnız humor olsun. Mən də razı
laşmadım. Biz o vaxt "Qulp" ma
raqı alınsın deyə, nələr etmirdik.
O vaxt yadınıza gəlir, Hacıbala
Abutalıbov Bakı şəhərində dəmir
köşklərin yığılması barədə tapşırı
q vermişdi. Biz də "Qoy sənin
dalınca doyunca baxım" adlı mah
niya klip çəkirdik. Həmin köşkü

kran qaldıranda mən də yuxarı
qalxdım, ordan əlimi buraxanda
altında daş qaldı, ayağım sindi.
Sonralar "Aşıq Yediyar" kimi guya
yumoristik səviyyəsiz aşiq obraz
ları yaratdılar... Mənim oxuduşum
mahnilər bu gün də diller əzberi
dir. "Aşıq Yediyar" 20 il əvvəl
meydانا çıxmış bir obrazdır bu
gün də sevılır. Onu bəlkə bir ta
maşaya da daxil etdim. Nəsə indi
hami satiradan qorxur. Əvvəllər
satirik kino jurnalı vardi - "Moza
lan".

Satirik kinolar çəkilir, tamaşalar
səhnəyə qoyulurdu. İndi yalnız
yumordur. O da aşağı səviyyədə.
Kimsə nəyisə tənqid edib özünü
pis ələmək istəmir. Mən ömrə bo
yu kimsədən çəkinmədən həqiqəti
ti demişəm. Hətta deyirdilər ki, fi
lankəs səni işdən çıxaracaq. Am
ma həmin adam deyib ki, Yadigar
düz deyir də.

Doğrudur, həmin adamlı böyük
mübəhəsəmiz düşüb, sözümüz de
yib kabinetdən çıxmışam ki, gedib
şələ-şüləmi yığışdırırm gedim,
yanındakı adama deyib ki, Yadi
gar düz deyir... Həqiqəti demək
lazımdır. Hətta Nüsret Kəsəmənli
nin sözü olmasın, həqiqəti haylı
küylü yalanların içində piçilti ilə
demək də olsa...

Həqiqəti piçiltıyla dedilər Haylı-küylü yalanların içində. Həqiqəti daim başda gördülər Oda düşüb yanaların içində...

Bəzən elə olur ki, həqiqəti de
mək olmaz, cünki qırmızı çizgi var
da... Bilirəm ki, onu desəm, çox
şeydən ola bilərəm, misal üçün,
işimi itirə bilərəm. Ha özümü çıxi
ram ki deməyim, amma deyir
ərem...

Cünki sonra təəsüflənib dizimə
vuracam ki, niye vaxtında onu
düz demədim? Ona görə də, hə
mişə düz danışıram. "Aşıq Yedi
yar" həqiqəti deyə-deyə bilirsən
mənə nə pul qazandırıb? Bəzən
toy sahibləri şikayət edirdilər ki,
sən filan mahnını oxudun, filan
müəllimin xətrinə dəydi. Mən elə
filan müəllimin xətrinə dəymək
üçün oxuyurdum da...

Söhbətləşdi:
İltifat HACIXANOĞLU

Aysel Kərim



Başını dik tut vətən

Qoy başına dönüm sənin,
Azalsın bütün dord-sərin.
Yerinə mən başımı əyim,
Sən başını dik tut, vətən!

Yenilməsən, yenilmərik,
Hər an sənlə bərabərik.
Biz qürurlu bir millətik,
Sən başını dik tut, vətən!

Canımızdan dəyərlisən,
Algımızın nəfəs sənsən.
Babalarдан əmanətsən,
Sən başını dik tut, vətən!

Səndə yatar əcadadıñiz,
Sənə bağlı bu qanımız.
Sənsiz qopar harayımız,
Sən başını dik tut, vətən!

Torpağında izim qalar,
Vətən adlı sözüm qalar.
Bir daş dəysə, gözüm dolar,
Sən başını dik tut, vətən!

Dağın-daşın olum sənin,
Hilal qasıñ olum sənin,
Qoy göz yaşın olum sənin,
Sən başını dik tut, vətən!
Azərbaycan bayraqı

Heyf

O, elə yandı ki, külü də bitdi,
Əlində-ovcunda nə varsa, getdi.
Gerçək yalan oldu, yalan da gerçək,
Savaş davam etdi, o gözdən itdi.

Heyf çəkdiyimiz o çılələrə,
Çiliç-çiliç oldu güvəndiklərim.
Heyf o çəkilən işgəncələrə,
Başına gül təki ələndiklərim.

Mənim qəzəbimdən qorxmasa belə,
Tərənnün qəzəbi onu yuxucəq.
Özü yuvarlayıb o axan selə,
Sonra xilas edib qucaqlayacaq.

Gecdir artıq

Gecdir artıq - olan oldu,
Göz yaşları fayda verməz.
Anla ki, bu bir oyundu,
Gerçək deyil, fikrə dəyməz.

Qucaqlayub dızlərini,
Boyun bükbük oturmusan.
Acıların izlərini,
Bir-bir sayıb, toxunmusan.

Qəlbini aç bir nəfəs al,
İşləq saç qaranlığına.
Hisslərinə bir qəfəs al,
Açma onu hər adama.

Təbəssümü bir tuzaqdır,
İnamın qalmadı sənə.
Dünya o qədər uzaqdır,
Yaxınlaşmaq istəyənə.

Alqış düşür

Sənə alqış düşür, məni mən edən,
Əriməz dediyim qarı əridən.
Nə bir qanun bilən, nə qayda bilən,
Sənə də məzlumun adı tutacaq.

Tanrı, keç səhvimdən, məni əfv elə,
Fərz et ki, gileyim gəlməmiş dilə.
Kaş bütün ölürlər bir gün dirilə,
Görə günahkarı günah udacaq.

Bəlkə də keçmişən, ya da gələcək,
Ya heç keçməmişən, ya gəlməyəcək.
Bəlkə də bağımı dolub keçəcək,
Heyf gec olacaq, bax, onda ancaq.



Bu il 50 yaşınum xoş anlarını yasağa başlayan şair, yazarı, bəstəkar və həm də sevilən müğənnimiz Zəka Vilayətoğlu özünüñ yeni şeirləri ilə "Ədalət"in oxucularının görüşünə gəlib. Biz tələsmədən, amma hər kəsdən öncə dostumuzu - Zəka Vilayətoğlunu təbrik edir və onun şeirlərini böyük məmənuniyyətlə oxucularımıza təqdim edirik.

AĞLADIM

Nə zamandır, görməmişdim,
dağları gördüm, ağladım!
Hər daşına, qayasına,
üzümü sürdüm, ağladım!

Daşyarpızı qoxusuna,
quşların şən oxusuna,
bayıldım, düşdüm ovsuna,
gülünü dərdim, ağladım!

Bu daş, vətən, bu dağ, vətən,
bu çağlayan bulaq, vətən,
yaxın vətən, uzaq vətən,
sevincim, dərdim, ağladım!

Bir əzəmətdi, qüdrətdi,
mənə ucalıq öyrətdi,
Tanrım, bu, nə məhəbbətdi,
Könlümü verdim, ağladım!

BU EŞQ

Canımı yandırıb yaxır,
başımın bəlastı bu eşq!
Yaş olub gözümüzən axır,
başımın bəlastı bu eşq!

Uzanır əlim, çatmayırlar,
yanır ciyərlər, çatmayırlar,
Gözərim yuxu yatmayırlar,
başımın bəlastı bu eşq!

Gördüm, bu həvəsdə məni,
qoyub duman, sisidə məni,
döndəribdir, süstə məni,
başımın bəlastı bu eşq!

Təzə bal kimi surlanır,
könlümdə qalıb xarlanır,
ah, başım dönür, fırlanır,
başımın bəlastı bu eşq!

ZALIM ŞAH

Yaman sıxın ürəyimi,
gözlərimdən yaşı süzüldü!
O daşlaşan ürəyindən
yollarıma daş düzüldü!

Bilməm, sənə dostam, yadam,
de, axı neyləyim, adam?
Məni yerimdən oynadan,
o bənzərsiz qas-göz oldu!

Ümidləndim aya, ilə,
bəlkə tale üzər gülə!
Ömrümə qalsa da hələ,
bu möhnətlə yaşı yüz oldu!

Gözəllik, sahltaxtisa,
taxtdakı, zəlim şahdisə,
aşiqlik bir günahdisə,
vay, anam, vay, baş üzüldü!..

SEVGİMİN ADI

Sevirəm dağı da, dənizi da mən,
Sevgim ürəyimdə bölünübür tən.
Bu dağ da vətəndir, dəniz da vətən,
Heyranam Tanrıının əsərlərinə!

Eşq ilə, duyguyla bəlli dir kimlik,
Dağ, dəniz sevdali mən deyiləm ilk,
Dağ bir ucalıqdır, dəniz dərinlik,
Ucalıq eşqılı endim dərinə!

Dağın yaraşığı çiçək, duman, qar,
Nazla çiçək dərən o vəfali yar!
Dənizin qoynunda min möcüzə var,
Hər kəs vaqif olmaz onun sərrinə!

Xülasə, sevgimin adı dəniz, dağ
Bir də doğuldugum bu Ana Torpaq!
Düşərsə xəzana, saralar yarpaq,
Ruhumla bağışlam, mən hər birinə!

DUYĞULAR

Gecə yuxusundan oyanıb səhər,
yuyur üz-gözünüň yağış suyuyla.
Baxıb pəncərədən seyr edirəm mən
yeniyi bir uğurlu gün arzusuya!

Həyat çox maraqlı filmdir, film,
cavanlıq, qocalıq - ikicə bəlüm.
Onsuz da son ucdə gözləyir ölüm,
üzülmək nə lazımlı, xof, qorxusuya?

Tanrı çox verəndə azy düşündüm,
oldum hər qismətdən razı, düşündüm.
Qişda üzüyəndə yazı düşündüm,
döyündü ürəyim, xoş duygusuya!

GÖZƏLDİR

Ağı da pis deyil, amma
Şərəbin ali gözəldir!
Boş, mənasız danışandan
Adamın ləti gözəldir!

Yar sevsən, sev göyçəyindən,
Ağlı, eşqi gerçəyindən
Çəksə cökə çıçəyindən
Arunın bali gözəldir!

Könlüm laçın, ruhum laçın,
Hey istərəm qanad aćım.
Şərəflə ağaran saçın
Gözəldir, çalı gözəldir.

Öz hökmü vardır hər anın,
Ruhum fəvqündə, zamanın
dəymə könlüñə Zəkanın
Hali, əhvəli gözəldir!

SORUŞDUM DAĞLARDAN...

Gədəbəyda doğulmuş, Qori Seminariyasında təhsil almış Çar naçalnikı, erməni daşnaklarına və bolşevizmə qarşı amansız mübarizədə qəhrəmancasına həlak olmuş Məcid ağa Şəkibəyovun xatirəsinə

Soruşdum dağlardan, Qaçaq Məcid!
Dedi: "Aslan idı, şir idı, Məcid!
Qartal duruşluydu, şahin baxışlı,
Cəsur əren idı, ər idı, Məcid!"

Bu dağın, bu düzün ağası idı,
Həqiqətin, düzün ağası idı,
Dediyi hər sözün ağası idı,
Dosta sədaqətdə bir idı, Məcid!

Türk oğlu bəllidir, coşan qanından,
Düşmən yel olub da ötməz yanından,
Elin dar gündənə keçdi canından,
Yağılar üstünə yeridi Məcid!

O, uca dağların yaraşığıydı,
Vətən sevdalısı, yurd aşiqiydi,
Məcidə Məcidin gülləsi qayıdı,
Yandı bir şam kimi, əridi Məcid!

Tarixdə silinməz izi izi görünür,
Ay kimi nurlanır, üzü görünür,
Zəka, hər səhbətdə özü görünür,
Ölməyib, əbədi diridi, Məcid!"

BU EV

Bu ev atama bənzəyir,
atam bu evə bənzəyir!
Bu ev anamın bəzəyi,
anam bu evi bəzəyir!

Uca dağlardır qardaşı,
yaşıl bağlardır sırdaşı,
sanki çatılıbdır qaşı,
bir doğma adam gözləyir!

Ocaqdır, odu yandırmaz,
nə də üşütməz, dondurmaz,
bu evdən kimsə gen durmaz,
Hər an uzaqdan səsləyir!

Anam bu evin nəfəsi,
atam bu evin haqq səsi,
ayrıdır onun nəfəsi,
onsuz heç üzək dözməyir!

QƏZƏL

Bal isən, bal kimi qal, heç zəhər olmaq sənə düşməz!
Gah elə, gah da belə, birtəhər olmaq sənə düşməz!

Görəməmən mən səni hər dəm nur ilə, fərəh ilə, yar,
Nə kədər, nə qəm, nə də ki qəhər olmaq sənə düşməz!

Sadəlik çox yaraşır, həm özüna, həm adına, bil,
Bu xüsusla kənd ikən sən, şəhər olmaq sənə düşməz!

Sən ki bir Ay ulduzu, sevgi dolu nurlu gecəsən,
Üzü boz, göyələri tutqun şəhər olmaq sənə düşməz!

Bu halınla o qədər qiymətlisən, dəyərlisən ki,
Zəkədan ayrı, uzaq ləl-gövhər olmaq sənə düşməz!

PESSİMİST ŞEİR

Salaməleyküm, Tanrım,
Necəsən, nə var, nə yox?
Bizdə aləm qarışır,
bilən yox, kim ac, kim tox!

Səninin verdiyin ömrü
Beləcə yaşayırıq,
Sən necə istəyirsən,
eləcə yaşayırıq!

Sənlik deyil, bəlkə də
bizi belə deyirlər!
Bu qarışq ölkədə,
Düzənənə əyirlər!

Hərdən bir baş çək bizə,
Gör kim acdır, kim susuz!
İnsanlar enir dizə,
şəraf, şan olub ucuz!

Sənindir bu Göt, bu Yer,
Sənindir cümlə aləm!
Eşit, səsimə hay ver,
Yetişsin sənə naləm!

ÖMÜRƏDƏN

Ömür dəniz kimi təlatümündə,
İllər dalğa-dalğa keçir ömürdən!
Çiçək təravətlə qonça günləri,
Seçir bircə-bircə, seçir ömürdən!

Hani, bahar hani, hani, yaz hani,
Kim poza bilər ki, Tanrı yazanı?
Daha qarşı gəlir, payız xəzəni
Gəncilik qaranquş tək köçür ömürdən!

Tanrım, bu, məndən ol, bu, səndən otək,
Hərdən əllərini kürzimə çək,
Qocalıq ayılıb, bulaq suyu tək
İçir udum-udum, içir ömürdən!

SEVƏSƏN

İstəsən ki, məhəbbətin bal dada,
Gərək sən də arı kimi sevəsən!
İnsafdırı, yar yarını aldada,
Vaxtında get, vaxtında gəl evə sən!

Cox sevinsən, altından bir dərd çıxar,
Mərd olanlar hər oyundan mərd çıxar.
Hərdən balın içindən də qurd çıxar,
Cox görmüsən, mama düşən güvə sən!

Qarışanda rəng də yorur adamı,
Dedi-qodu, cəng də yorur adamı,
Dinlə məni, ay Allahın adamı,
Cox da uyma, əyləncəyə, kefə sən!

YARIŞIR

Ürəyimi eşqə qurub Yaradan,
Gecə-gündüz saat kimi çalışır!
Saniyəsi, dəqiqəsi çinqı tək
düşür cana bir od kimi alışır!

Eşq dedim də, nə düşündün bir desən?
Haqqı danış, nahaq demə bir də sən,
Unutma ki, sən "Eşq" adlı pirdəsan!
Zənn etmə ki, ağlım çəşir, qarışır!

Suyu yoxsa, yağış yağa, sulanmaz,
Bir bulaqdır, ha bulandır, bulanmaz,
Viranədə bayquş kimi dolanmaz,
Ruhum mənim Yerlə, Göylə yarışır!

DEYİM

Sən elə gözəlsən, elə gözəl ki,
Bilmirəm hurimi, mələkmi deyim?!
Nə deyim, adına yaraşan olsun,
Sinəmdə döyünen ürəkmi deyim?

Ucalıq deyəndə düşürsən yada,
Mislən, bərabərin yoxdur dünyada
Layiqsən ən uca, ən təmiz ada,
Sənə şirin arzu, diləkmi deyim?

Uludan ulusan, qədimdir yaşın,
Elə vüqarlısan, ucadır basın!
Ləldir, cəvahirdir torpağın, daşın,
"Yox özgə cənnətə gərək"mi deyim?

Adına Gədəbəy deyib babalar,
Qoynunda xürrəmdir ellər, obalar.
Sanki çiçəklərdən toxuyub bahar
Dağların başında çələngmi deyim?

VARSA

Güclüsən, fərəhlisən,
Arxanda dağlar varsa!
Səni bu ulu yurda,
Bağlayan bağlar varsa!

Təpər var hələ dizdə,
Göz, dolan dağda, düzədə!
Gülər könül də, üz də,
Yanar ocaqlar varsa!

Ürək bu yerdə şaddır,
Sevinci ayrı daddır.
Üşümək sənə yaddır,
İsti qucaqlar varsa!

Sənindir bu yer, bu göy,
Sənindir bu ulu köy,
Könlüncə əzizlə, öy,
Sağ olan sağlar varsa!

EŞQ ADLI DİNƏM

Uca zirvədəyəm, ruhum qanadlı,
Dağlarda dumandır, yağışdır, mənəm!
Burda bir sehr var, bir gözəllik var,
Çətin, bu zirvədən ayrılam, enəm!

Dağ çayı səs salıb dərələr boyu,
Sanki bu gecənin toyudur, toyu!
Hər yandan safığın ətrini duybub,
Nəğməylə süssənir, çağlayır sinəm!

Şehli çəmənlərdə görüb izimi,
Burda tanıyrıam özüm özümü,
Bu yerdən almışam gücü, dözmüü,
Gərək hər kədəri, hər qəmi yenəm!

Tanrıının səsi var qulaqlarında,
Sevinc naxış salıb yanaqlarında,
Bir dua səslənir dodaqlarında,
Mən bir sevgi adlı, eşq adlı dinəm!

"Akif Səməd məni aldatdı" - SORĞU

6 iyul mərhum şair Akif Səmədin il dönümüdür. Adalet.az saytında edəbiyyat adamları arasında şairi necə xatırlayırlar deyə sorğu keçirdib.

Emin Piri; Akif Səməd ile ilk tanışlığım 2000-ci ilde oldu. O vaxt mərhum şairimiz Sumqayıt xəstəxanasında ürəyi ilə bağlı müalicə alırdı. Atam (Sabir Yusifoğlu) məni də götürüb şairə baş çəkməyə getdi. Həmin gün də qəzətdə şeirim çap olunmuşdu. Atam mağazaya gedəndə Akif Səməd şeiri

necə var eləcə. Akif Səməd təmənnasızlığın örnəyi olan bir şəxsiyyət idi.



özümün oxumağı istədi, oxudum. Dedi ki, sən atandan daha yaxşı şairsin, amma onun yanında demə, inciyər. (gülür) Beləcə, Akif Səməd məni aldatdı...

Ibrahim İlyası; Akif mənəsub olduğu edəbi nəslin, jurnalistikasının çox böyük bir ismidir.




Onunla xatırələrimi deməkə bitməz. Akif mənə həmişə böyüklük edib. Xala oğlum kimi də, belə də. Akif məni ilk dəfə imtahaha getirib, herbi xidmətə yola salıb, işə düzəldib. Akif mənim həyatımın hər hissəsində var, həyatında xidməti çox olub. Həm də, ilk dəfə məni ədəbi ictimai ictimaiyyətə təqdim edən də Akif olub, çap edən o olub. Həyatımın məzmunu ifadə edən adam olub. Allah Akifə rəhmət eləsin, ruhu şad olsun. Xatırlayanların hamisəna təşəkkür edirəm.

Ehtiram İlham; Adətən, könlüünü söze verən adamlar, şairlər yaşadıqlarını qələmə alırlar. Akif Səməd bəlkə də yeganə şair idi ki, yazdıqlarını yaşıyırı - bəzək-düzəksiz,

sevgisi də haqqdan gəlirdi, sözü də, şeiri də. Qələmə aldığı bir-birindən gözəl yazılarında, dostlar üçün, el-oba, naminə, saz-söz uğruna etdiyi işlərdə, əməllərində heç vaxt heç kimdən heç nə ummazdı. Akif Səməd həm də aqyanalığı, şahanəliyi ilə seçilirdi hamidan. Ürfan düşüncəsinin, sufi ruhunun təmsilçisi olduğundan dərişsənə bir ömür sürdü. Özünün dediyi kimi, "şahane dərvishlik"le meşənə idil Akif Səməd. Və bu, ona çox yaraşırıdı. Həddən çox... Özünüz də yaşıqsınız, Ölməyə qoymayıñ məni! - dostlarına ünvanişadi şeirlərin birində belə yazmışdı bir vaxt. Doğrudan doğruya, onsuz dostlarına çox çətin oldu. Boynumuzu büküb yazılıq-yazıq durduq. Özümüzə gələndə isə yollara boylandıq. O yollara ki, başında böyük bir əbədiyyət karvanı addımlayırdı. Akif Səmədin qoşuluğu karan...

Həmid Ormanlı; Akif Səmədin ədəbi yaradıcılığı haqqında danışmayaçam. O oxular o da Akif Səmədin kitabları. Mən Onun Vətəndaş mövqeyi haqqında demək istərdim.



Akif Səməd yeganə adam idi ki, Azərbaycanda baş verən gündelik ictimai-siyasi hadisələrə öz sərrast Vətəndaş-ziyali münasibətini bildirirdi. Mənəm-mənəm deyən yazıçılar, şairlər var ki, iki üç ildə bir xalqın qabağına çıxıb müsahibə verir. Ancaq içine baxırsan bom-boşdur. Heçnə verə bilmir. Ancaq Akif Səmədin hər gün dəha böyük həyacanla müsahibəsini gözleyərdik. Yadımdadır Azərbaycan Türkünün fikir və düşüncə babalarından olan Əbülfəz Elçibəy deyirdi ki, Qarabağa yol Təbrizdən keçir. Diqqət edin bunu deyən Əbülfəz bəy deyib. İndi görün mürşüdüm Akif Səməd nə deyirdi.

Akif Səməd deyirdi Təbrizə də, Qarabağa da, hakimiyyətə də yol halalıqlıdan keçir. Düşüncəyənin, yanaşmanın miqyası-

dənişigina, yerşinə-duruşuna fikir versən sənə ele gələrdi ki, o heç yerə, heç yana tələsmir. Lakin bu fiziki keyfiyyət idi. Akif Sə-

məd mənənə, ruhən tələsirdi, elə ona görə də yazi-pozusunda həmin lənglikdən, astagəllikdən əsər-əlamət yox idi. Ölümün soyuq nefəsini həmişə küreyində hiss etdiyindən idi ki, həmin o mənəvi-ruhi tələskənliliklə yazırı - ister şeir olsun, ister publisistika. Həyata, hadisələrə əcəvək və aydın, ən sərvoş halında belə ayıq münasibəti ilə seçilirdi. Və mənə həmişə elə gəlib ki, Akif əmi ürəyində bu dünyadan heç bir söz aparmaq istəmirdi. Nə söyləməlidirsə, nə yazmalırsa hamisini söyləyib, yazıb getmək istəyirdi. Bacardımı? Bilmirəm. Ümid edirəm, nə vaxtsa özündən soruşmaq imkanı olacaq. Və ona da əminəm ki, "o biri dünya" ilə bağlı deyilənlər əger böyük bir aldatmaca deyilsə, Akif Səməd bu gün olduğunu yerdən ən çox yazmaq üçün darixir, ədəbi-mədəni, ictimai-siyasi həyatımızda baş verənlərə özünü əcəvək, aydın və ayıq münasibətini bölüşə bilmediyinə görə üzülür

na fikir verin sərrastlığına fikir verin. Akif Səməd deyirdi Naxçıvana Nəqşicanın deyib qədimliyi ilə öyüñürük ancaq naxçıvanlı hələ də özümüzden qırxax eliyirik Qarabağ, Qarabağ deyirik ancaq Qaçqınlar gəldilər belə elədilər, elə elədilər deyib arxalarınca asib kəsirik. Göyçə dərindən danışırıq ancaq yerazlar deyib qaralarınan nələr demirik. Göyçədə, Qarabağda gedib Qazaxlı ha yaşa-mayacaq. Göyçəni, Qarabağı sevməkdən ötrü birinci Göyçəlini, Qarabağlinı sevmək lazımdır. Onda bizim sevgimiz də halal sayilar. Kəskin mübahisələri, kəsən dəmir məntiqi vardi. Yəqin ki, hamının yadında olar. Adı özündən qorxulu Türkün Ərgenəkon bayramı məhərrəmliklə üst-üstə dəşəndə mollaların səməniyyə qara bağlayaraq bayram keçinmək teklifinə Akif Səməd aşağıdakı şəkildə məntiqli və susduru-cu cavab vermişdi: -"Mən dindar deyiləm, dini hislərə hörmət edən adamam. Xahiş və tələb edirəm. Onlar da mənim bayramıma hörmət etsinlər. Yaşıl səmənimə qara bağlamaq fikrine düşməsinlər. Onsuza bacarmazlı. Dün-yaya yaşıllaşır. Yer, göy, çöl, çəmən. Sizdə o qədər qara hardandı ki?" Hərb xiymətdə olduğumda məne ünvanlaşdırılmış məktubunda yazardı: "Həmid bəy! İnan yaradanın birliyinə, mən özümdən ("mənəm-mənəm deyən Xurşşov nəslindən") də, bizim nəsildən də(qarğışa gəlmış durğunluq və keçid dövrü nəsl) sonra gələn Sizin nəslə (Azadlıq, müstəqillik dövrü) çox sevirəm və umudluyam. Bizlər bacardığımızı etdik, Sizlər istediyinizizi edəcəksiniz. Nəsillər qarşı-qarşıya durmamalı, bir-birinin dayağı və davamı olmalıdır.

Həmid, Sənin qopub geldiyin Borçalı da Azərbaycandır. Durduğun sərhəddən beş addım o yandı Dəmirqapı Dərbənd də, yaralı Qarabağ da, aralı Təbriz də Sizi gözləyir. Bu gün dünyanın diq-qət mərkəzine dönen Kərkük də. "Harda Kərkük gelir yadına, boğazlanan bir Türk gelir yadına". Və unutmayaq ki, bu böyük-lükə Azərbaycan çox böyük Türk dünyasının ATA yurdudur. Baba yurd Doğu Türküstən də, Ana yurd Türkiye də, bala yurd Kibris da sizlərə bel bağlayıb, Sizlərə güvənib ayağa qalxıb ayaqdadır. Tanrı bu yolda yar və yardımçı olsun. Əmin Akif SƏMƏD

Orxan Saffari

Eminquey

Polad Alemdar
olmaq istəyən,
amma ola
bilməyən Ayxan



30-40 dərəcə istinin ağuşunda ləhləyə-ləhləyə redaksiyadır oturub öz işimlə müşğulam. Xəbər hazırlayıram, yazı tərcümə edirəm, bir də görürsan, kimsə yazıb kitabı almaq istədiyini deyir, vaxt, yer təyin edib, kitabı oxucunun adına imzalayıb satışı edirəm. Elə bax, bu səhər partiyalardan birləşdirən kitab sifarişi qəbul etmişəm. Həm partiya adına, həm də partianın başqanı adına. Elə bu xoş xəbərin üstündə kimin yazısı rastına çıxsa yaxşıdır? Azərbaycan ədəbi mühitinin sonbeşiyi (nə bilim, belə deyirlər də) Ayxan Ayvazın.

Ayxan həqiqətən də özünü son beşik kimi aparrı. Bu son beşikdən əksərən ağlamaq eşidərən. Bu ağlamaq səsini necə susdurən? Laylayı deyəsən? Südmü verəsən? Qucağına götürüb o baş bu baş yelləyə-yelləyə gəzdirdərənmi? Özü də cupplu şəydi.

Dəməli, bizim bu cupplu sonbeşik kitabı çıxaran, təqdimat keçirən yazı-pozu adamlarına baxıb zırıldayır. Ki, bəs bəsdirir, daha kitab-zad çap etdirməyin. Kitab oxuyan yoxdur, kitab alan yoxdur, təqdimatımıza da ancaq elə özümüz gedib-gəlirik. Və Ayxan qeyd edir ki, yaşının üstünə yaş gəldikcə bu qənaət gəlib. Nə böyük qənaət imiş bu nihilist dünsəcə?

O deyir ki, guyamış kitabı çap etdirən dostlar borc-xərcələ görürmüs bu "pis" əməli. Bəs bu qənaət necə gəlib? Yəqin edirəm ki, Ayxan özünün içi reportaj, üstü hekayə kitabı çıxardığı müddətdə yaşıdagı maddi problemlərdən ilhamlanıb. Ay Ayxan, bura qədər üzümü oxuculara tutub yazırımdı, indi isə üzümü sənə sari çevirirəm, başına dönüm, niyə hər şeyi öz cupplu arşınla ölçürsən axı? Sən kitabı borc-xərcədib çıxardırırsansa, sata bilmirsənə demək ki, hamida vəziyyət belədir? Sən təqdimatına ancaq ədəbiyyat adamları təşrif buyuruba, demək ki, hamının təqdimatında vəziyyət belədir? Sonuncu dəfə hansı kitabı təqdimatında olmusan?

Mosələn, elə mənim.

Gələnlər bili ki, mən nə imza günümə ədəbiyyat adamlarını dəvət etdim, nə də sağ olsunlar, heç gəlmədilər də. Kitabı da bore-xərcə çıxartmamışam. Yazılırına dəyər verən bir oxucum çəkib xərcini. İmza günümədə mədəniyyət, incəsənət adamları, heç tanumadığım oxucular iştirak etdilər. Ondan sonra indiyə kimi hələ də kitab satışım davam edir. Poçtla bölgələrə yollayıram, yaxud özümdən galib alırlar. Bugün Azərbaycanın müxtəlif bölgələrindən ən azı iki-üç "Günəş Ayxan"ım var. Ölökədən kənardə Moskvada, Həştərxanda, İstanbulda, Kiyevdə... Az, ya da çox, fərqli etməz, əsas odur ki, çərkəxarab deyil.

Başa düşürəm ki, Azərbaycanda kitab satmaq çox çətin işdir, amma Xaçmazda Buddalar kimi barda qurub Bakıda baş verənlərə "müdrik" cəsinə muz qoşmaq, ümumiyyətlə, bu yaşda, bu qələmdə kiməsə öyüd-nəsəihət vermək hələ sənən üçün tezdir. Çox təsəssüf edirəm ki, bir xeyli müddətdir sənədə çox səbəbsiz bir "müdrik"lik yaranıb. İndi kimlərsə beş-üç hekayəni tərifləyib, beş-on reportajını bəyənib, bilmirəm. Amma yanğına dimdiyinə su daşyan sərçələr kimi nələrsə etmək istəyən adamları qanadlarından tutub saxlamaq, yer çırpmaq istəmək sənən təbirincə desək, "ərkəyana" məsləhət vermək kənardan yaxşı görünür.

Ola bilər ki, sən yoruldun, bacarmadın, ruhdan düşdün, amma nəsə etmək istəyən insanlara muz qoşmağının adını "məsləhət" qoyub heç kimi özündən incik salma.

Yadına düşər, elə "Ədalət" də birgə işləyən vaxtlarınıza id. Köhnə kitabını Türkiyəyə göndərmək üçün zülm çəkirdin. O vaxt səninkə məzələnmışdım.

"Ayxan Ayvaz adlı gənc klaviatura sahibi "Mən necə Polad Alemdar oldum" adlı kitabı yazır. Sonra qərara gəlir ki, bu kitabı türk dilinə çevirtdirib yollasın Türkiyə nəşriyyatının birinə, bəlkə çap etdilər, məşhur-zad oldu. Və nəhayət bir gün həyəcanla, intizarla cavab gözələyən Ayxan Ayvazın cavab gəlir:

- Üzgünüz, efendim, siz hənüz Polad Alemdar ola bilməmişsiniz.

Düzdür, məzələnmışdım, amma görürəm ki, onlar sənə həqiqəti deyiblər. Polad Alemdar nə qədər güllə yesə də bezməmisi, yorulmamışdı. Amma sən doğrudan da Polad Alemdar ola bilmədin.

Son söz:

Xaçmazda, təbiətin qoynunda yeni qurdugun ailə və yeni dünyaya gələn körpənlə sənə xoşbəxtlik arzu edirəm. Ruhdan düşmə, yaz, yarat, çalış ki yazdıqlarını sata biləsən, oxudura biləsən. 30-40 dərəcə istinin ağuşunda bekar qalıb bizi dünsəmə.

ƏDALƏT •

10 iyul 2021-ci il

LGBT-yə qucaq açan dünya:

Əxlaqsızlıq, xəstəlik yoxsa məqsədli plan?

Coxunuz bilirsınız, iyulun 3-də Bakıda keçirilən "Avro-2020"nin 1/4 final mərhələsində Çexiya - Danimarka matçı keçirildi. Qənbətəş bir maç da gedirdi. Bura qədər hər şey yaxşı. Amma qəflətən danimarkalı azarkeşlərdən biri hərasındañəñ gizlədib stadionda götirdiyi və qaldırıldığı LGBT (lesbiyan, gey, biseksuallar təşkilatı) bayraqı aəksər hissəsinin qəzəbinə səbəb oldu.

Adalet.az xəbər verir ki, stadionda olanlardan biri bildirir ki, Onlar danimarkalı bayraq qaldırımı haqlı bilmədilər və hətta ona özləri cəza verməyi düşünənlərdə oldu. Adını yazmamağı xahiş edən yerli azarkeş Azərbaycan Respublikasının DİN işçilərinin vaxtında yetişdini, danimarkalının əlindən "üzüqara" bayraqı aldığını və gecikşəyidər "qanqaraçılıq" olacağını vurğuladı: "Adama deyərlər, məqsədli deyilsənsə, Bakıdakı geyləri və lezbiyanları müdafiə etmirsənsə, niyə futbol oynayan tərəflərin deyil LGBT-nin bayraqını qaldırırsan? Mənən, sağ olsun polisiyemiz, çox düzgün hərəkət edərək, məsələni yoluna qoydu.

Əxlaqsızlıq?

İddiaya görə hələ dirlər yaranmamışdan əvvəl də homoseksualizm olub. Bu antik Yunan və Roma mədəniyyətindən gələn ənənədir. Hətta məlumatlata görə Pompey, Roma İmpiriya, 79-cu il - Pompey şəhəri 2000 min il əvvəl Vezuvi vulkanının ətəklərində mövcud olub. 79-cu il 24 avqust tarixində vulkan püşkürməsi nöticəsində şəhər qaynar lava altında qalaraq məhv olub. Tarixin gördüyü ən qəddar və ən pozğun hökmədarların dan biri Caligula ... Hətta bəzilərinin görə Pompei də, Sodom və Gomore kimi Allah tərəfindən cəzalandırılan şəhərlərən biridir. Şəhərin "ədabsızlığı" düşkünülüyə səbəbiylə tarixdən silindiyinə inanc çox böyüküdür. Xüsusən də, bu şəhərdə ən çox yayılan homoseksuallığın adı hala əvvilməmiş.

Bu vulkandan çox sonra nazil olan "Qurani-Kərim" də Lut qövmündən azığın bir tayfa kimi bəhs olunur və bununla bağlı ayələr var: "Lutu da (peygəmbər göndərdik). Bir zaman o öz tayfasına demədi: "Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasiqliğı (kişilər arasında olan cinsi əlaqəni) sizmi edəcəksiniz?"

"Siz qadımları atıb şəhvətlə kişilərin üstüne gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!"

Dini qaynaqlara görə, bu tayfa homoseksuallıq kimi çirkin əməllə məşğul olub. Onlar hətta öz qəsəbələrinin qonaq gələn insanlara da əzab verir, lüt soyundur, təcavüz edirdilər. Bu qövmün kişiləri qadınlarından el çəkib kişilərə meyl edirdilər. Lut peygəmbər onları dəfələrlə doğru yola davət etdi və bütün çəgirişləri cavabız qalın və sonda Allah onları dəhşətli ölümə cəzalandırırdı"

İslami təfəkkürdə "fahisəlik" anlayışı bir qadının evlilik xaricində başda pul olmaqla hər hansı bir qarşılıq gözlayır, vücutunu bir başqa kişiyyətə satması mənasına gəlir. Amma bu terminin çox daha geniş mənada işləndiyi bildirilir və kişinin kişi ilə, qadının qadına cinsi münasibətə girməsi də bu terminə daxil edilir.

"Qurani-Kərim"in "Məaric" surəsinin 29,30 və 31-ci ayələrində və "Nur" surəsinin 6 və 7-ci ayələrində evli olanların evli olduqları insan xaricində yaşadı-

bütün cinsi əlaqələrin haram olduğu vurgulanır.

Xəstəlik?

1963-cü ildə New York Tibb Akademiyasının İctimai Səhiyyə Komitəsi tədqiqat tsiklini başa çatdırıb və belə bir quruncu rəy verdi:

"Homoseksuallıq həqiqətən də bir xəstəlikdir. Homoseksual normal heteroseksual əlaqələr qurmaqdə aciz və emosional sahədə pozğunluqları olan fördür."

Elə həmin vaxt da tədqiqatçıları xəbərdar etdilər ki, bir sira homoseksuallar müdafiə mövqeyindən kənara çıxırlar və sübut etməyə başlayırlar ki, belə pozğun-



luq arzuolunan, nəcib və üstün hayatı tərzidir.

Həkimlərin sosial proqnozları tam təsdiq edildi. Geylərin hüquqları uğrunda hərəkatın fəallarının həlliçili hücumu 1971-ci ildə baş verib. Amerikanın Psixiatrik Assosiasiyanın (APA) iclasa daxil olan nümayişçilər tərəfindən dağıtıldı.

Psixiatriya - düşmən təhsilidir. Psixiatriya bizi amansız müharibə aparmağa vadar edir. Siz bunu sizə qarşı müharibə eləni hesab edə bilərsiz... Sizin bizim üzərimizdəki hakimiyətinizi tamamilə röd edirik" - deyə hücumcular bildirmişdilər.

Assosiasiya çox tez güzəştə getdi: "homoseksuallıq" diaqnozu xəstəlik kimi yalnız bir halda - qeyri-əmənəvi oriyentasiyalı pasientin "əzəbləri gözəögürən olunduqda" qəbul edilən hesab olunur.

Beləliklə də psixoanalizin baza principi pozuldu. Özünü narahat hiss edən nevroloji, yaxud da psixoloji problemləri olan adamlar özlərinin xəstə adlandırmasını qəbul edə bilmədilər. Onlar Assosiasiyanı məcbur etdilər ki, onları xəstə deyil, qeyri-əmənəvi 3-cü cinsin nümayəndələri kimi qəbul etsinlər.

1973-cü ildə "homoseksualizm" və "homoseksuallıq" sözləri psixiatrik xəstəliklər siyahısından yoxa çıxdı. Bu sözlərin işlədilməsi cinsi ayrı-seçkilik elan edildi. Özü də bu addım hər hansı tədqiqat işləri və elmi araşdırmalar aparılma- dan edildi.

Artıq homoseksualizm Ümumdünya Səhiyyə Təşkilati tərəfindən xəstəliklər sırasından çıxarılb. Beləliklə homoseksualizm xəstəlik sayılmamağa başlayıb. Bildirilir ki, homoseksualizm təbiətin bir hissəsidir və digər canlılar aləmində də mövcuddur.

Homoseksuallar kino, musiqi, idman dünyasında bir çoxları üçün iri məbləğdə pullar qazanmaq vəsitiyidir. Hollivüdün başında durduğu gey təbliğatı havadan qaynaqlanır. Elm sübut edib ki, bir çox xəstəliklər və dərmanlar ona görə mövcuddur ki, dərman şirkətləri bundan pul qazanmaq istəyir. Geylik də eynilə belə-

dir, ondan pul qazanmaq istəyənlərin reklam etdiyi "xəstəlik".

Məqsədli plan?

Bəlkədə bir çoxu xatırlayır: ölkəmizdə Azad LGBT təşkilatı fealiyyət göstərənki, onun da əsasını intihar etmiş İsa Şahmarlı 2012-ci ildə qoyub. Xatırladaq ki, 2014-cü ildə İsa Şahmarlı öz "Facebook" şəhifəsində "Bu dünya mənim rənglərimi daşıya bileyək qədər güclü deyil" yazaraq öz ofisində intihar etmişdi. O, özüñ rəngarəng "qürür bayraqı" ilə asmışdı.

İsa Şahmarlı ölümündən bir müddət əvvəl mətbuataya verdiyi müsahibədə homoseksual olduğunu yaxınları tərəfini

den və universitetdə təzyiqlərə məruz qaldığını bildirmişdi. Ailəsi də ondan imtina etmişdi. Ən qəribə bu idi ki, onun yaşıdığı kəndin qəbiristanlığında dəfn olunmasına qarşı çıxmışdır. Ailəsi ona heç bir yas mərasimi verməmiş, məzəri üstə molla dua oxumamışdı. Yəni, onun dəfnini adı heyvanın dəfnindən fərqlənməmiş, cənəzə qüsülu belə verilməmişdi.

Artıq heç kimə sərr deyil ki, Azərbaycanda ailə institutu dağıdır, milli dəyərlərə ziddi təbliğat güclənib, ölkəyə LGBT bayraqı altında bir kampaniya idxlə olunub və sürətlə inkişaf edir. Beynəlxalq təşkilatlar LGBT-yə dəstək verirlər. Sosial şəbəkələrin Azərbaycan seqmentində bu mövzular çox müzakiro edilir. Maraqlıdır ki, cəmiyyətimizdə getdikcə homoseksualların sırası genişlənməkdir. Əvvəllər çox mühafizəkarlıqla qarşılaşan cinsi azlıqlar, bu gün açıq-əşək və bər-bəzəkdə küçələrə gozişə bilirlər. Cəmiyyətimiz getdikcə bu məsələyə toleran yanaşmağa başlayıb.

Zaman-zaman müəmmali projelərə qoşulan yazar Günel Mövlud da məqaləsində bəyan edib ki, LGBT və feminizm ölkədə yeni müxalif avanqarddır.

Stiliş Samir Əliyev, bu, sevgidən doğan haldır: "Həyatda insanlar müxtəlif olur. Bu sevgidir. Kimi qız, kimisi isə oğlan sevir. Burada nə xəstəlik və ya əxlaqsızlıq ola bilər? Homoseksuallıq sevgidən irəli gəlir. Geylər qız da sevə bilər, oğlan da. Bu hal tək insanlarda deyil, heyvənlarda da olur. Onu deyə bilərəm ki, dünəyada istor dost, istərsə də rəfiq kimi on yaxşı insanlar mavilərdir".

Eurovision-2011 musiqi müsabiqəsinin qalibi, müğənni Eldar Qasımov LGBT-ni açıq şəkildə dəstəkləyən ilk ictimai xadimdir: 'Azərbaycanlıların avropalıqlar qarəzlə münəsibəti var. Elə bilirlər ki, Avropa əxlaqsızdır, ora ancaq homoseksuallardan ibarətdir. Onlarda insandır. Öz həyat tərəfləri var. Nəcə istəyirlər, yaşayırlar. Mən onlara pis baxmırıam'. Hətta O, LGBT qürür ayında (iyun) üzərində göyqurşağı effekti olan yarıçılpaq fotosunu paylaştı.

Şəxsən mən düşünürəm ki, cəmiyyət olaraq, əxlaqa, adət və ənənələrə dəyər veren xalq olaraq böyük bir təhlükə ilə üz-üzəyik. Mənəviiyətimiz terrora məruz qalıb.

Siz necə düşünürsünüz homoseksuallıq əxlaqsızlıq, xəstəlik, yaxud məqsədli plan?

Əntiqə Rəşid

Türkiyə şou -biznesinin təzə gəlinləri:

Handə və Zeynəb...



Türkiyədə elə bilən yeni bir yarışma başladılıb. Hər gün toy -düyündür. Ötən gün iki məşhur sima ailə qurub.

Adalet.az xəbər verir ki, 2020-ci ildən eşq yaşayan cütlük - aktyor İsmayıllı Ege Şaşmaz məməkəti Manisa-da sevgilisi Handə Ünalla nikah masasına əyləşib. Cütlüyün toyundan görüntülər sosial şəbəkədə yayılıb. Zeynep Bastik da bu "yarışma"dan geri qalmayıb.

"Sənə bayılıyorum" mahnısı ilə ürkəklərdə taxt quran türkiyəli müğənni Zeynəb Bastik sevgilisi Tolqə Akişla nikah bağlayıb. Cütlüyün toyu axşam saatlarında Çəşmədə gerçəkləşib.

Özəl gecədə bəylə gəlini dostları tək buraxmayıb. Təntənəli toy mərasimi keçirilib. Demet Özdemir, Oğuzhan Koç, Ali Biçim, Aslı Bekiroğlu kimi məşhur simalar toy mərasimində iştirak edib və şənloniblər.

Qeyd edək ki, Zeynəb uzun müddət Tolqə Akişla sevgili olsa da evlilik qərarına anidən gəliblər.

Əntiqə

Mourinyo: "Ronaldonu nokauta salardım"

"Roma"nın baş məşqçisi Jozé Mourinho "Yunventus"un futbolçusu Kristiano Ronaldo haqda danişib. Qol.az xəbər verir ki, o, portuqaliyalı həcumçu ilə bir çempionatda mübarizə aparmaqları ilə bağlı deyib:

"Ronaldo məndən qorxmamalıdır, çünkü mərkəz müdafiəcisi kimi oynamır. Müdafiənin mərkəzində oynasaydım, təbii ki, onu nokauta salardım. Ancaq indi bunun üçün keyfiyyətlərim yoxdur. Buna görə çox yaşıyam".

"BRİNGVEY" Məhdud Məsuliyyətli Cəmiyyətin ümumi iclası keçirilmişdir.

"BRİNGVEY" Məhdud Məsuliyyətli CƏMİYYƏT-in (VÖEN 1702025501) ümumi yılıncığı 09.07.2021-ci il tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv ediləsi barədə qərar qəbul etmişdir. Kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxəsə qarşı tələblərinini AZ1005, Bakı şəhəri Səbail rayonu, Yusif Məmmədliyev, ev 19, m.30/31 ünvana bildirə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.7-ci madəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcəkdir.

İran İslam Respublikasının vətəndaşı Eghbali Lal-lehbolaghi Parviz Mohammadali oğluna məxsus W48066843 nömrəli pasport itdiyi üçün etibarsız sayılır.

Bakı şəhər, Yasamal rayonu, Yeni Yasamal massivi, Ə.Əhmədov küçəsi-41, blok A, mənzil 82-də yaşayan Həbibov Səxavət Məmməd oğlunun adına verilmiş məliyyə arayışı itdiyi üçün etibarsız sayılır.

Lerik rayonu Perasora kənd həkim məntəqəsinə məxsus peçət stamp itdiyi üçün etibarsız sayılısın.

Astara rayonu Ərçivan kənd sakini Babayev Nəhmət Kərim oğlunu 24 noyabr 2003-cü il 06 sayılı qərara verilmiş torpaq sahəsinin plan və ölçüsü (80100018202195) itdiyi üçün etibarsız sayılısın.

Təsisçi və baş məsləhətçi:

Aqil Abbas

Baş redaktor:

İradə Tunçay

Qəzet "Ədalət" qəzetinin bilgisayar mərkəzində yığılıb sehfələnmiş və "Son dakika" MMC Nəşriyyatında ofset üsulu ilə çap edilmişdir.

Müelliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

KAPITAL Bankın 1 sayılı Nəsimi rayon filialı.

kod: 200112 h/h

Müxbir hesab: 0137010001994